

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



"Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkədir"

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib



"Bakı Marafonu-2018"
insanları xeyirxah amal
ətrafında birləşdirir



4

"Nikol Paşinyanın işgal olunmuş
ərazilərimizə səfəri və gərginliyin
yaranmasına səbəb olan fikirləri
Ermənistannın özüne ziyan
verəcək"



5

Bahar Muradova: "Bakı
marafonu böyük əhəmiyyətə
malik təşəbbüsdür"



5

"700 min ağac əkək"
kampaniyası başa çatıb



6

Elçin Quliyev: "Bakı marafonu
artıq ənənəvi tədbirə çevrilib"



5

Bəhruz Quliyev: "Paşinyanın
anormal təfəkkürü erməni
dövlətinin cökdürcək"



7

→ 12

"Paşinyanın
Ermənistanda
hakimiyyəti əla
aldığını demək olmaz"



→ 13

Paşinyanın "məxməri
inqilabı" Ermənistana
"qızıldan dağlar"
vəd etmir



→ 16

Azərbaycan cüdoçusu
Avropa kubokunun
qızıl medalını qazanıb



15 may 2018-ci il

“Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkədir”

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtin Qaradağ rayonunun Ələt qəsəbəsinə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.

AZERTAC xəber verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülen işlər barədə məlumat verdi. Bildirildi ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib ve inşa olunub. Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyaseti və global miqyaslı təşəbbüsleri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rol ola nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önemli işlər görürlür, modern nəqliyyat infrastruktur yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər getirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzine çevrilmesi strategiyasının tərkib hissəsi olan, Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qoşşığında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol ma-lıkdir.

Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Buraya su yollarının da eləvə olunmasından sonra həmin ərazi-nin geniş potensial ixrac imkanlarına malik Beynəlxalq nəqliyyat qoşşığına çevrilmesi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önemli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının inkişafının yeri, müasir mərhələsinə qədəm qoyur.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisine Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsüne malikdir. Limanın yüksəkşövə imkanı illik 15 mil-



yon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüleri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyesinin müəyyən həddən enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər. Burada ümumi sahı 2502 olmaqla, uzunluğu 45 kilometr, orta dərinliyi 26 metr təşkil

edən müxtəlif diametrlı svay işləri aparılıb. Limanın yerüstü infrastrukturunu bu svaylar üzərində qurulub. Kompleksin qərb istiqamətində olan sahil xəttinin yuyulmasının qarşısının alınması məqsədilə 1077 metr uzunluğunda xüsusi struktura malik müdafiə divarı inşa edilib.

Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairesinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edə-

cək.

Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, serhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub, sərnişinlər üçün Beynəlxalq terminalın layihələndirilmesi davam etdirilir. Burada qapalı və açıq anbarlar tikilib. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilmesi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.

Dövlətimizin başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi ni bildirən düyməni basdı. Azərbaycan Prezidenti İlham Əliyev kompleksin ərazisini gəzdi.

Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürtənləndirilməsi sahəsində elavə tədbirlər barədə” 2017-ci il 13 aprel tarixi Sərəncamına əsasən bu kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sifarişçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təyin edilib. Bu istiqamətdə dövlətimizin başçısının qarşıya qoymuş olduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanınma və tamamlama tarixləri göstərilmək Tədbirlər Planı hazırlanıb. Bu planla müəyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq olunub. Atılan addımların nəticəsində işlərin dinamikasının əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artırılmasına nail olunub. Tikinti prosesine 1500-ə yaxın işçi qüvvəsi və 300-dek müxtəlif təyinatlı texnika cəlb edilib.

Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi Beynəlxalq açıq tenderin qalibi, Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. İnşaat işləri liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılıb. Kompleksin ərazisində tikinti işləri yerli şirkət - “Evrascon” ASC tərəfindən yerinə yetirilib.

Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər IT komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vəsitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, serhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxlə və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb.

Ardı Səh. 3

“Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkədir”

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib

Əvvəli Səh. 2

Yüklərin sürətli və səmərəli yüklenib-boşaldılması üçün Liman Əməliyyat informasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin - konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklenme və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet üzərindən işləyən bu əməliyyat sistemi yüksək sahibinə üçün Bakı limanına daxil olması və limandan çıxmazı bəredə dərhəl məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən modern və rahat yüksək mərkəzənə çevirir, mühüm nəqliyyat qoşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.

“Yaşıl liman” konsepsiyasının

imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə kecidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükçəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərqi və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərqi istiqamətində nəqlini təmin eden səmərəli və dayanıqlı logistik zəncirin formalasdırılması üçün zəmin yaranacaq. Yeni limanın əraziyi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qoşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları



tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Limanın elektrik enerjisi ilə teminatı Əlet elektrik yarımtəstsiyasi və Səngəçal modul elektrik stansiyasından olmaqla iki mənbədən yerinə yetirilir. Layihənin ümumi elektrik gücü 18 meqavat teşkil edir. Bununla yanaşı, limanın fasıləsiz elektrik enerjisi ilə teminat üçün iki dizel generator stansiyası qurulub. İcmali su təchizatının təmin edilməsi məqsədilə ərazidə su anbarı inşa edilib.

Dövlətimizin başçısına ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanın genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yüksək mərkəzlerinin artacağı təqdirdə yaranacaq eləvə imkanlar bərədə məlumat verildi.

Azərbaycanın Şimal-Cənub və Şərqi-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılması strateji nəqliyyat qoşağı funksiyalarını yerinə yetirməye

ile təmin edəcək.

Kompleksle tanışlıqdan sonra dövlətimizin başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti görüşdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, yeni Bakı Limanı ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önemli rol oynayacaq:

“Bundan sonraki mərhələ yüksək mərkəzlerinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Limanın elektrik enerjisi ilə teminatı Əlet elektrik yarımtəstsiyasi və Səngəçal modul elektrik stansiyasından olmaqla iki mənbədən yerinə yetirilir. Layihənin ümumi elektrik gücü 18 meqavat teşkil edir. Bununla yanaşı, limanın fasıləsiz elektrik enerjisi ilə teminat üçün iki dizel generator stansiyası qurulub. İcmali su təchizatının təmin edilməsi məqsədilə ərazidə su anbarı inşa edilib.

Dövlətimizin başçısına ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanın genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yüksək mərkəzlerinin artacağı təqdirdə yaranacaq eləvə imkanlar bərədə məlumat verildi.

Azərbaycanın Şimal-Cənub və Şərqi-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılması strateji nəqliyyat qoşağı funksiyalarını yerinə yetirməye

ile təmin edəcək.

Kompleksle tanışlıqdan sonra dövlətimizin başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti görüşdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, yeni Bakı Limanı ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önemli rol oynayacaq:

“Bundan sonraki mərhələ yüksək mərkəzlerinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Limanın elektrik enerjisi ilə teminatı Əlet elektrik yarımtəstsiyasi və Səngəçal modul elektrik stansiyasından olmaqla iki mənbədən yerinə yetirilir. Layihənin ümumi elektrik gücü 18 meqavat teşkil edir. Bununla yanaşı, limanın fasıləsiz elektrik enerjisi ilə teminat üçün iki dizel generator stansiyası qurulub. İcmali su təchizatının təmin edilməsi məqsədilə ərazidə su anbarı inşa edilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmi var. Mənənə verilən məlumatata göre, son bir neçə il ərzində eləvə 18 gəmi alınımışdır. Mənim təşəbbüsümə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdəşlərdən asılılığı aradan qaldırırsınız.

Son 15 il ərzində ölkəmizdə 15 min kilometr avtomobil yolu salın-

mışdır. Bizim bütün qonşu dövlətlərlə sərhədimizə qədər gedən yollar istifadəyə verilib, şəhərlərə, kənd yolları, yəni, bu infrastrukturda yaradılıb. Bu illər ərzində 7 airport tikilibdir. Onlardan 6-sı beynəlxalq aeroportdur. Azərbaycanın ən müasir təyyarə parkı var. Heydər Əliyev Beynəlxalq Aeroporto bu yaxınlarda beşşüdələr statusu alıbdır. Məlumat üçün demek istərdim ki, dünyada cəmi 9 aeroportun beşşüdələr statusu var, onlardan biri Heydər Əliyev Aeroportudur.

Biz dəmir yolu infrastrukturumuza müasirləşdiririk, mövcud dəmir yolu xətlərini təzələyirik, yeni dəmir yolu xətləri çəkiliş ki, sürət artsın. Lokomotivlər, vagonlar allınır. Bakı-Tbilisi-Qars dəmir yolu keçən ilin oktyabr ayında bax, bu ərazidə istifadəyə verilmişədir. Bu, tarihi xələfi idi. Azərbaycan bu xələfin teşəbbüskarı idi və bu xələfin həyata keçirilməsi üçün böyük vəsait ayırmışdır. Biz Bakını Avropa dəmir yolu xətti ilə birləşdirik. Əslində Asiyani Avropa ilə birləşdirən Azərbaycan olmuşdur. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra bize böyük gəlirlər getirəcək, xalqımıza böyük fayda verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurları icra ediləsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcəkdir.

Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşşuluq və öz ərazimizde bütün lazımi işləri başa çatdırıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqi-Qərbi gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcəkdir. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxış olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzine çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyani artıq yerinə yetiririk.

Fikirləşmək olardı ki, biz artıq bununla işimizi başa çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırkıda Cənub-Qərb nəqliyyat dəhlizinin işe

salınması ilə məşşuluq. Bu da çox önemli nəqliyyat dəhlizidir və məne verilən məlumatata görə, birinci sınav qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturunu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqitsadi önəmini qat-qat artırıb olurq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiyasaki beynəlxalq əməkdaşlıq formatıdır. Şərqi-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxistan, Azərbaycan, Gürcüstan, Türkiye və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, Iran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrde iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səyler qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük.

Bir daha demek isteyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfiət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səməra ile istifadə edərək, öz iqtisadi vəziyyəti təkcə bəzək vəzifələr getirəcək, xalqımıza böyük fayda verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurları icra ediləsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcəkdir. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səyler qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük.

Bir daha demek isteyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfiət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səməra ile istifadə edərək, öz iqtisadi vəziyyəti təkcə bəzək vəzifələr getirəcək, xalqımıza böyük fayda verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurları icra ediləsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcəkdir. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səyler qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük.

Bir daha demek isteyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfiət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səməra ile istifadə edərək, öz iqtisadi vəziyyəti təkcə bəzək vəzifələr getirəcək, xalqımıza böyük fayda verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurları icra ediləsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcəkdir. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səyler qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük.

Sonra xatırə şəkilləri çekdirildi.

"Bakı Marafonu-2018" insanları xeyirxah amal ətrafında birləşdirir



Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı və məqsədönlü fəaliyyətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirilən tədbirlər ölkəmizin idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu nailiyət idman və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıdır.

Azərbaycanda idman hərəkatının müasir dövrümüzde inkişafından danışarken, idman siyasetinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirməliyik. Qeyd edək ki, dövlətin gənclər və idman siyasetinin həyata keçirilməsi üçün 1994-cü ilde Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məlum Fərmanı ilə Gənclər və idman Nazirliyi yaradılması artıq bu sahədə uğurlu addım idi. Daha sonra Ümummilli Liderin Fərmanına əsasən, Azərbaycanda idman fondu yaradıldı. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi idman siyaseti ölkədə idmana olan münasibəti dəyişdi. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman hərəkatı tərixində ilk dəfə Milli Məclis "Bədən tərbiyəsi və idman haqqında" qanun qəbul etdi. İmzalanan bu və ya digər sərəncamlar, dövlətin idman siyaseti idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmani geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək işində ehemmiyyətli rol oynadı. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə Cənab İlham Əliyevin təyin edilməsi isə idman sahəsində böyük sıçrayışlarla nəticələndi. Komitənin Prezidentinin fəaliyyəti ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına tekan verməklə yanaşı, Azərbaycanın beynəlxalq oyunlarının hərəkatına feal qoşulmasına böyük təsirini göstərdi.

Bu gün çox mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyətə ev sahibliyi edən Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı və məqsədönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrinəndə biri kimi tanınır.



Dünyanın idman arenasında artıq özüne layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsində iqtisadi nailiyetlərimiz de əsas amillərdir. Son on beş ilde Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilib. Ümumilikdə, son 15 ilde Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önemli vasitələrdən biri olduğundan, Azərbaycan dövləti idmanın, xüsusi də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəye diqqətə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdib. Bu gün ölkəmizdə mövcud olan idman obyektləri - Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və s. müxtəlif növ yarışların ölkəmizdə keçirilməsinə imkan verir. İdmanın inkişafına dəstek göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya getirmək məqsədi daşıyan "Bakı Marafonu-2018" artıq ölkəmizdə üçüncü dəfədir ki, keçirilir. Heydər Əliyev Fondunun təşə-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayış-çalışan əcnəbilər də qoşulmuşdu. Ötən illərdə olduğu kimi, builkı yarımarafonda xarici ölkələrdən olan turistlər, o cümlədə, yerli sakinləri iştirakı ediblər.

"Bakı Marafonu-2018"-ə Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiye, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birleşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmenistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin temsililəri də qoşulub.

Marafonda kişilər arasında Ukrayna vətəndaşı Igor Olefirenko I,



iranlı Məhəmməd Cəfər Muradı II, türkiyeli Ömer Alkanoğlu isə III yərə sahib çıxıb. Qadınların arasında isə türkiyeli Çelik Fadimə, ukraynalı Valentina Poltavskaya və Rusiyanın Anastasiya Petrova müvafiq olaraq I-II və III yerləri tutublar.

Bu cür tədbirlərin təşkili insanların kütləvi olaraq idman və bədən tərbiyəsi ilə məşğul olmağa imkan verir. Bu tədbirə ilbəil məraq artır. İnsanlar birlik və həmrəylik nümayiş etdirməklə, xeyirxah missiyaya öz töhfələrini də vermiş olurlar.

Qeyd edək ki, xeyirxah missiya xidmet edən "Bakı Marafonu-2018"-dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldilib. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalarla yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm program və s. məhz Heydər Əliyev Fondunun xeyriyyəçilik aksiyaları sırasındadır. Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətetimizi narahat edən mühüm problem həllində fondun həyata keçidiyi layihələri, xüsusi olaraq, vurğulamalıyıq. Bütün bunlar fondun həyata keçirdiyi xeyirxahlığı və insanlıq xidmət edən layihələrdir.

Nəzakət ƏLƏDDİNQIZI

"Nikol Paşinyanın işgal olunmuş ərazilərimizə səfəri və gərginliyin yaranmasına səbəb olan fikirləri Ermənistanın özünə ziyan verəcək"



Ermənistanın yeni baş nazirinin Azərbaycanın işgal olunmuş ərazilərinə səfəri zamanı səsləndirdiyi fikirlər sərsəmliyin göstəricisi ola bilər. Əlbətə, onun belə hərəketləri bizim tərifimizden qəbul olunmazdır, eləcə də dünya birliliyi və münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu tərefindən pişlenilməlidir". Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın möhkəm təməl üzərində qurulmasını əngelleyir. Onun sözlərinə görə, Nikol Paşinyanın işgal olunmuş ərazilərimizə səfəri və gərginliyin yaranmasına səbəb olan fikirləri Ermənistanın özünə ziyan verəcək.

"Aprel ayında Azərbaycanda və Ermənistanda seçkiler keçirildi. Azərbaycanda sabitlik, inkişaf, həkimiyət xalq arasında hemrəylilik var. İnsanlar seçkilerin neticələrinə dərinən inanırlar. Bu, Azərbaycanın reallığıdır. Ermənisin reallığı isə narazılıq və qarşıdurmalarıdır. Nə qədər ki, Ermənistən Azərbaycanın işgal olunmuş torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, o qədər də Ermənistən özünün vəziyyəti gərgin olaraq qalacaqdır. Ermenistən dalana dırənmış vəziyyətdədir. İqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistən vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra orada hakimiyyətə gələn qüvvə bu gərginliyin əsas səbəbi olan münaqişənin edəletli şəkildə həllinən zəruriliyini dərk edə bilmirsə, bu, onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etse, xalq yaxın zamanlarda yene də küçələre çıxıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək"-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Semistoklis Astenidis: "Azərbaycanın işgal olunmuş ərazilərinə səfərin təfərrüatları qeyri-müəyyən və aldadıcı idi"



Işgal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avropada Mühafizəkarlar və İslahatlar Aljansının (ACRE) heyetinin üzvü Semistoklis Astenidis Azərbaycan Respublikasının Belçika Krallığında səfəriyinə rəsmi məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işgal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na da-xil edilməməsini xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, məktubunda S.Astenidis ACRE-nin 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün rəsmi nümayəndə heyətinin tərkibində Ermənistənə səfər etdiyini bildirib, işgal olunmuş ərazilərimizə əvvəlcədən xəbərdar edilmədən aparıldığını etraf edib. Məktubda qeyd olunur: "Ermenistənə səfərin tərkibini olaraq bizim yerli tərəfdəşlər nümayənde heyəti üçün bir sıra turist proqramları hazırlamışdır. Turizm xarakterli gəzintiyə çıxmamışdan əvvəl mən yerli tərəfdəşlərimiz bizi işgal olunmuş Dağlıq Qarabağ'a aparacaqları barədə tamamilə məlumatlışız idim. Belə ki, yola düşəcəyimiz vaxtda məqsədyönlü şəkildə səfərin təfərrüatları qeyri-müəyyən idi və hətta etraf edim ki, aldadıcı idi".

S.Astenidis müraciətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü nə tam şəkildə hörmət etdiyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu səfərin heç bir halda Azərbaycan ərazilərinin qeyri-qanuni işgalinin tanınması menasını daşımadığını qeyd edərək, peşəkar hüquqşunas kimi ölkəmizin işgal olunmuş əraziləri ilə əlaqədar hüquqi və siyasi həssaslıqları tamamilə anladığını ifade edir.

O, bu əmələ görə dərin təessüfünü ifade edir və bu ilin iyun ayında Bakıya səfər etmek üçün icazə verilməsini xahiş edir. S.Astenidisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısına salınmaması barədə qərar qəbul edilib.

Rumınıya ilə Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Rumınıya Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biridir. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Rumınıyanın xarici işlər naziri Teodor Meleşkanu deyib.

Avropa İttifaqı üzvləri arasında ilk dəfə Rumınıyanın 2009-cu ildə Azərbaycanla strateji tərəfdəşlərinin yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamə imzaladığını söylenən nazir ölkəmizin Rumınıyanın Cənubi Qafqazda yeganə strateji tərəfdəşləri olaraq qaldığını bəyan edib: "Bu, əlaqələrimizin etibarlılığının və dostluğumuzun mükəmməl

"Azərbaycan Rumınıyanın Cənubi Qafqazda yeganə strateji tərəfdasıdır"



göstəricisidir. Azərbaycan regionda Rumınıyanın ən böyük ticarət və iqtisadi tərəfdasıdır, enerji və neqliyyat kimi strateji sahələrdə əsas partnərdir. Biz enerji, əlaqələndirmə, ticarət və tehsil sahələrində sıx işləyirik. Eyni zamanda, multikulturalizm, tolerantlıq kimi birgə dəyərləri paylaşırıq. Beynəlxalq aləmdə Rumınıya Azərbaycanın Avropa İttifaqı, eləcə də NATO ilə əlaqələrinin inkişafını dəstəkləyir. Əminəm ki, Azərbaycanın yeni hökuməti ilə əməkdaşlığıımız bizim ikitərəfli və çoxtərəfli gündəliyimizi zənginləşdirəcək".

Ölkələrimiz arasındaki iqtisadi əlaqələri ətraflı şəhər edən Teodor Meleşkanu ticarətdə çox müsbət tendensiyənə müşahidə edildiyini vurğulayıb. Ətən il ticarət

Oqtay Əsədov QDİƏT Parlament Məclisinin 25-ci ildönümünə həsr olunan spikerlərin görüşündə iştirak edəcək



Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş spikerlərin görüşündə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində sefərdədir. Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, tədbirdə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər de iştirak edəcəklər. Spikerlərin görüşünün açılış mərasimində Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın, Türkiyə Büyük Millət Məclisinin sədri İsmayıllı Qəhrəmanın çıxışları nəzərdə tutulub. Görüş çərçivəsində parlament sədrlərinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının geləcək fəaliyyətində parlamentlərin rolu mövzusunda çıxışları gözlənilir. Tədbirin sonunda qurumun 25 illiyi ilə əlaqədar Birgə Bəyənat imzalanacaq. Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyəti başçıları ilə bir sıra görüşləri baş tutacaq. Səfər mayın 17-də başa çatacaq.



Bahar Muradova: "Bakı marafonu böyük əhəmiyyətə malik təşəbbüsdür"

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı marafonu böyük əhəmiyyətə malik bir təşəbbüsdür. Bu marafon hər şəyden əvvəl sağlam həyat tərzini təşviq edir. Bu, həmçinin müxtəlif peşə sahibi olan insanların bir məqsəd etrafında birləşmənin nümunəsidir. Bu cür tədbirlər vətəndaş birləşməyin, dövlətin vətəndaşların bütün maraqlarını təmin etmək üçün həyata keçiridiyi siyasetə verilən bir dəstəkdir. Heydər Əliyev Fondu na təşəkkürümüz bildirilər ki, yaşıdan, mənsubiyyətdən, dünyagörüşündən, vəzifəsindən asılı olmayaraq insanları bir araya gətirmək, bir məqsədə doğru yönəltmək, maneələri dəf etmək üçün özünənam aşıllaşma kimi məsələləri özündə əks etdirən belə bir layihənin müəllifidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondu nə təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2018"ın iştirakçısı Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Bahar Muradova qeyd edib ki, marafona olan maraq onun iştirakçılarının sayının ildən-ile artacağını deməyə əsas verir. "Sevindirici haldır ki, Azərbaycan vətəndaşları sağlam həyat tərzini və vətəndaş həmərəyini təşviq edən bu cür layihələrə, çağırışlara çox fəal şəkildə qoşular", - deyə parlament sədrinin müavini vurğulayıb.

Mədət Quliyev: Bakı marafonu dövlətimizin başçısı tərəfindən ölkəmizdə aparılan gənclər siyasetinə dəstəkdir



Bakı marafonu dövlətimizin başçısı tərəfindən ölkəmizdə aparılan gənclər siyasetinə dəstəkdir. Bu yarış həm sağlam həyat tərzinin, həm də insanların arasında həmərəyliyin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondu nə təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2018"ın iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev bildirib.

Mədət Quliyev qeyd edib ki, artıq her il keçirilən bu marafona həm ölkə vətəndaşları, həm də əcnəbilər böyük maraq göstərilər.



Elçin Quliyev: "Bakı marafonu artıq ənənəvi tədbirə çevrilib"

Bakı Marafonu 2018" çox gözəl təşəbbüsdür. Bu təşəbbüsə biz də qoşulmuşuq. Bu yarışda iştirakımızla gənclərimizə nümunə göstəririk. AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondu nə təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2018"ın iştirakçısı Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bildirib. Bakı marafonunun artıq ənənəvi tədbirə çevriliyini qeyd edən Elçin Quliyev deyib: "Bu cür tədbirlər insanların kütłəvi və mütemadı şəkildə idmanla məşğul olmalarına töhfəsini verəcək. Gənclərimizin fiziki cəhətdən sağlam böyümeli, idmanla məşğul olmalı, Vətənimizə layiqli vətəndaş kimi formalaşmalıdır".

baycan və Rumınıya güclü rəqabətlilik mövqeyi olan sahələrdə yeni layihələr reallaşdırmaqla iqtisadiyyatlarını tamamlaya bilər. Bizim coğrafi mövqeyimiz, Avropa ilə Asiyani birləşdirən neqliyyat dəhlizimiz əlaqələndirmə sahəsində geniş imkanlar yaradır. Azərbaycanlı tərəfdəşlərimiz ilə birgə Xəzərdə və Qara dənizdə yük dəhlizinin inkişaf etdirilməsi üzərində işləyirik. Ümid edirəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiya bu işdə uğura nail olacaq. Bu mənada biz Azərbaycana inanırıq".

15 may 2018-ci il

“700 min ağac əkək” kampaniyası başa çatıb



Mayın 12-də Yeni Azərbaycan Partiyasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan “700 min ağac əkək” kampaniyasına yekun vurulub. YAP-in yaranmasının 25 illiyi münasibətə keçirilən kampaniya-nın Xəzər rayonun Türkən qəsəbəsi ərazisində keçirilən son ağacəkmə ak-siyasında YAP idarə Heyətinin və Siyasi Şurasının üzvləri, partianın fealları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi

Əli Əhmədov bildirib ki, bu aksiya Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədardır. Kampaniya çərçivəsində YAP-in üzvlərinin sayı qədər - 700 min ağac əkilmesinin nəzərdə tutulduğunu deyən Əli Əhmədovun sözlərinə görə, kampaniya ötən ilin noyabr ayından başlayıb: “Bu gün qədər YAP üzvləri tərəfindən Azərbaycanın bütün regionlarında 700 mindən çox ağac əkilib. Bu gün kampaniyaya yekun vurulur. Partiyamızın üzvləri bu təşəbbüsə yüksək feallılıqla qoşuldular. Bu kampaniya-nın mənası ondan ibarətdir ki, YAP ekologyanın təmizliyinə, yaşıllaşdırma işlərinə öz töhfəsini verir. YAP-in yaradıcısı, Ümummill-



İi lider Heydər Əliyev həmişə yaşıllaşmaya, ağac əkilməsne böyük önem verib. Prezident İlham Əliyev də yaşıllaşdırma işlərinə böyük önem verir və bugündə burada şəxsen ağac əkib. Biz də bu startegiyadan kənarda qalmaq istəmirik. On güclü partiya olaraq bütün sahələrdə örnek olduğu kimi partiyamız ekoloji tarazlığın təmin edilməsi sahəsində öz rolunu oynamalıdır və oynayır. Eyni zamanda, bu tipli kampaniyalarla YAP nə qədər mütəşəkkil qüvvə olduğunu nümayiş etdirir. Bu gün YAP üzvləri feallılıqla, sevinc hissi, ruh yüksəkliliyi ilə ağac əkirlər. Bu həm də, ünsiyyət formasıdır”. YAP Sədrinin müavini bu kampaniya-nın bir sıra faydalarının olduğunu vurgulayıb: “Birinci fayda ondan ibarətdir ki, ağac əkilir, ağac isə yaşıllıq, sağlamlıq deməkdir. Bir neçə il keçəcək, burada əkilən badam ağacları bağ olacaq, bar verəcək, həm də gözəl bir yaşıllıq yaranacaq. İkinci si, bu hadisə mütəşəkkilliyyin göstəricisidir, digər tərəfdən isə ünsiyyət formasıdır. Məmənunluq hissi ilə demək istəyirəm ki, partiya bütün sahələrdə öz mütəşəkkilliyyini gücləndirmək üçün müxtəlif formalardan istifadə edir və bu kampaniya da onlardan biridir”.



Bəhruz Quliyev: "Paşinyanın anormal təfəkkürü erməni dövlətini çökdürəcək"



Paşinyanın Azərbaycanla bağlı dedikləri, ilk növbədə, onun nə qədər qeyri-ciddi siyasetçi və avantürist şəxs olduğunu göstəricisidir". Bu filmləri AZERTAC-a "SƏS" Media Qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Azərbaycan dövləti ilə bağlı dediyi ifadələrini şərh edərkən bildirib.

Eksperə görə, ümumiyyətlə, Ermənistanın bünövrəsi əyri qoyulub və bu cür davam edərsə, heç bir vaxt inkişafda və tərəqqidə olan dünyaya integrasiya edə bilməyəcək: "Biz, bir reallığın şahidiyik ki, uzun illərdir "dənizdən-dənizə" adlı utopik düşüncə kontekstində xəyallar quran erməni ictimaiyyəti və bu ictimaiyyətin siyasi liderleri həmin "siyasetin" güdəzə gedərək, dünyadan təcrid olunmuş vəziyyətə çatıblar. İstər Paşinyan olsun, istərsə də Ermənistanın evvəlki rəhbərləkləri - onların hər birinin ölkələrinin uğuruna doğru yuvarlanaraq, məhvə tərəf sürüklenməsində rolları mövcuddur".

"Sarkisyan rejimi çökdü və bu, dünyani sevindirdi, on çox isə bizlər belə bir hadisəni gözləyirdik"- deyə qeyd edən Bəhruz Quliyevi görə, hər kəs Serj Sarkisyanı devirən Nikol Paşinyanın normal düşüncələrdən çıxış edəcəyini gözləyirdi, lakin o öz naşılığını, küçə siyasetçisi olduğunu dərhəl ucuz bayanatları ilə nümayiş etdirdi: "Bu gün regionda lider dövlət olaraq qiymətləndirilən, Qafqazın ən güclü Ordusu sırasında yer alan, beynəlxalq terrorla mübarizədə xüsusi töhfələrini verən, regional və beynəlxalq layihələrdə təşəbbüskar, eləcə də, iştirakçı ölkə kimi dəyərləndirilən Azərbaycan dövlətinin qarşı səviyyəsiz mövqeyini ortaya qoymuş Paşinyan, hələ də anlamır ki, onun ölkəsi, məhv belə uğursuz siyasetlər, yondəmsiz bayanatlar nəticəsində təcrid olunmuş vəziyyətə düşüb. Onun bir dövlət xadimi olaraq qiymətləndirilməsi artıq bir absurdə dönüşməkdir".

"SƏS" Media Qrupunun rəhbəri, həmçinin, xatırladıb ki, N.Paşinyanın istər Rusiyaya, istərsə də Qərbe doğru meyillənməsi Ermənistana heç ne verməyəcək. Belə ki, Ermənistən bir dövlət olaraq, artıq öz müstəqilliyyini itirib: "Bütün bunların müqabilində isə təkcə bir faktı nəzərə çatdırmaq istərdim. Baxın, artıq Azərbaycanda dəfələrlə Rusiya ile ABS-in Baş Qərargah rəsisi, habelə, Rusiya hərbi dairələrinin komandanlığı ilə NATO komandanlığının görüşləri keçirilib və belə görüşlər mütəmadi xarakter alaraq, ölkəmizin regiondakı və dünyadakı geosiyasi əhəmiyyətini sübuta yetirir. Ümumiyyətlə, superdövlətlərin müntəzəm şəkildə həyata keçirdikləri Bakı görüşləri, eləcə də, paytaxtımızda Azərbaycanın iştirakı ilə çoxtərəflədi diplomatik görüşlərin reallaşdırılması özü-özlüyündə ölkəmizin bütün sahələri əhatə edən inkişaf, eyni zamanda, dünyaya integrasiya gerçəkliliklərini nümayiş etdirir. Yaxşı olardı ki, Paşinyan boğazından yuxarı bayanatlar səsləndirərkən, bu baredə düşünürəndi".

"Ümumiyyətlə, Paşinyanın fikir və düşüncələri müharibə ritorikasına köklənib ki, bunun nəticəsində Azərbaycan bütün gücünü ortaya qoysaq, nəinki 20 faiz işğal altında qalmış ərazilərini, eləcə də, dədə-baba yurdumuz olan Qərbi Azərbaycan ərazilərini mənfur düşməndən azad edə bilər. Bir daha əminliklə deyə bilərəm ki, Paşinyanın anormal təfəkkürü nə söykənən bayanatları, bütövlükdə, Ermənistən dövlətini çökdürəcək".

Vüqar Bayramov: "BVF-nin son hesabatı Azərbaycandakı iqtisadi sabitliyin artımı transfer olmasından xəbər verir"



Beynelxalq Valyuta Fondunun (BVF) son hesabatı praktik olaraq Azərbaycandakı iqtisadi sabitliyin artımı transfer olmasından xəbər verir. Bunu AZERTAC-a açıqlamasında iqtisadi və Sosial İnkısap Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, 2018-ci ilin birinci rübüün yekunlarından sonra bütün beynəlxalq maliyyə qurumları, o cümlədən BVF Azərbaycanla bağlı proqnozlarında düzəliş edib. Azərbaycanın iqtisadiyyatının artımı ilə bağlı müsbət proqnozlar verilib. Hesabat xarakterli proqnozlar ondan xəbər verir ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün sabit dövr idi. 2018-ci ilin əvvəlindən etibarən iqtisadi artım tempı bərpə edilib. Bunun səbəbi neftin dünya bazarındaki qiymətinin bündən nəzərdə tutulandan çox olmasıdır. Diger tərəfdən, qeyri-neft sektorunda da qeydə alınan artımın 2018-ci ildə müsbət proqnozlar verməye imkan yaratdığını deyən V.Bayramov qeyd edib ki, bu ilin birinci rübüünə diqqət yetirdikdə görmək olur ki, qeyri-neft sektorunda artım neft sektorundan çıxdı və sənayede artım tempı 5 dəfə çoxalıb.

Vüqar Bayramov deyib ki, BVF-nin qeyd etdiyi əsas məqamlardan biri dövlət investisiyaları hesabına iqtisadiyyatdakı artımın bərpə edilməsi və genişləndirilməsidir. Son dövrlər daxili mənbələrdə ciddi artımlar qeydə alınır. Bu, dövlət gelirlərinin real sektora cəlb edilməsi ilə əlaqədaridir. Iqtisadçı ekspert vurğulayıb ki, 2018-ci ilin əvvəlindən başlayaraq inşaat sektorunda da ciddi irəliləyiş qeydə alınıb. BVF-nin hesabatında göstərilir ki, Azərbaycanda balanslı və dayanıqlı iqtisadiyyat bərpə olunub və yaxın gələcəkdə mü hüüm iqtisadi artımların olacağı istisna edilmir.

Muxtar respublikada bir ayda 212 nəfər işlə təmin olunub

Muxtar respublikada cari ilin aprel ayında keçirilən əmək yarmarkalarında 212 nəfər işlə təmin olunub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmetindən AZERTAC-in Naxçıvan bürosuna bildirilib ki, 2018-ci ilin aprel ayında keçirilən əmək yarmarkalarında 177-si özəl sektor olmaqla, 270 idarə, müəssisə və təşkilatdan 1753 boş iş yeri təqdim edilib. Boş iş yerlərindən 463-ü fəhlə, 1189-u qulluqçu, 101-i xidmet sahələrinə aid olub. Təqdim olunan boş iş yerlərindən 1442-si dövlət, 177-si qeyri-dövlət müəssisələrinin payına düşüb. Yarmarkalarda 212 nəfər, o cümlədən 134-ü dövlət, 78-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 206 nəfəri fəhlə, 6 nəfəri isə xidmet sahələrinə göndərilib. Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olmasına da ciddi əmək verilib. İşlə təmin olunanların 55 nəfərini 29 yaşadək gənclər, 5 nəfərini sağlamlıq imkanları məhdud olan şəxslər, 33 nəfərini isə qadınlar təşkil edib.

Əmək yarmarkalarında kend xidmət mərkəzlərinin kadrlarla təmin olunması da diqqət mərkəzində saxlanılıb. Ümumiyyikdə, 6 nəfər kend xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində işlə təmin olunub. Keçirilən əmək yarmarkalarının yekunlarının təhlili göstərir ki, Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 25, Şəhər Rayon Məşğulluq Mərkəzi tərəfindən 41, Babəkdən 27, Ordubaddan 26, Culfaşdan 31, Şahbuzdan 15, Kəngərlidən 33, Sədərəkdən isə 12 nəfər müxtəlif yonşumlarda işlərə göndərilib, ümumiyyikdə, 10 nəfər peşə həzirlığı kurslarına cəlb edilib. Həmçinin Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən Bənəniyər, Kəngərlə Rayon Məşğulluq Mərkəzi tərəfindən Qarabağlar, Xok və Yurdçu kend xidmət mərkəzlərində vakant olan yerləri kadrlarla təmin etmək üçün 4 nəfər bərbər-manikür kürsuna cəlb olunub.

Milli Arxiv İdarəsi Ulu Öndərlə bağlı virtual sərgi açıb

Üməmməlli lider Heydər Əliyevin 95 illiyi münasibətlə Milli Arxiv İdarəsində "Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq" adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib. İdarədən AZERTAC-a bildirilib ki, virtual sərgi Ulu Öndərin Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən on minlərlə fotoları arasından seçilib. Sərgidə dahi şəxsiyyətin 1970-1980-ci illərdə fəaliyyətini eks etdirən fotolar da yer alıb. Fotolar Heydər Əliyevin öz xalqına bağlı bir insan olduğunu və fəaliyyətinin əsas möğzəsinin məhz Azərbaycan xalqı olduğunu bir daha sübut edir.

HEYDƏR ƏLİYEV - 95

BU VIRTUAL SƏRGİ ÜNDƏRLƏRİN HƏYDƏR ƏLİYEVİN ANADAN İLMƏMƏNİN 95 İLLİĞİNİ İHTİFƏNƏ GÖRNÜB

XALQ - HEYDƏR ƏLİYEV,
HEYDƏR ƏLİYEV - XALQ

"Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)" kitabının təqdimati keçirildi



Dünen Yeni Azərbaycan Partiyası Nasimi rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)" icicilik kitabı təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millet vəkili Məlahət İbrahimqızı Üməmməlli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq, Onun ırsının tükənməz

xəzinə olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət müstəqilliyyinin qorunması və inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. M.İbrahimqızı diqqəti Üməmməlli Liderin rəhbərliyi ilə ölkədə aparılan quruculuq işlərinə, sosial-iqtisadi islahatlara, eləcə də, beynəlxalq əlaqələrin qurulmasına yönəldti: "Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə ölkəyə rəhbərliyi dövründə beynəlxalq əlaqələrin qurulmasına, Azərbaycanın və azərbaycanlılığın dünyada təbliğine böyük əmək vermişdir. Təqdimatı keçirilən kitab Ulu Öndərin qeyd olunan dövrlərdəki siyasi fəaliyyətdindən bəhs edir və burada həmin illəri özündə ehtiva eden mühüm sənədlər toplısu yer alır. Kitaba daxil edilən sənədlərin hər biri Heydər Əliyevin ırsının araşdırılmasında və elmi-tədqiqatların aparılmasında dəyərli bir vasitədir. Rus dilində işq üzü görən kitab yaxın zamanlarda Azərbaycan dilinə də tərcümə olunacaq".

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputati Sahibe Qafarova "Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 - noyabr 1982-ci illər)" kitabının Ulu Öndər tərəfindən Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində həyata keçirdiyi siyaseti eks etdiyiğini vurguladı. Bildirdi ki, hər bir dövlətin uğurlu xarici siyaseti onun sabitliyinin və təhlükəsizliyinin göstəricisidir: "Azərbaycanın bu gün də uğurlu xarici siyaseti var. Bütün bunlar Ulu Öndərin uğurlu siyasetinin mənətiqini nəticəsidir. Hələ sovet dövründə keçirilən konfranslar və dekadərlər Azərbaycanın dünyada tanılmasında əhəmiyyətli rol oynamışdır. Bunu 1969-cu ildən 1982-ci ilə qədər olan illəri əhatə edən kitabda bir daha görmək mümkündür. Arxiv materialları əsasında ərsəyə gələn kitabda xronoloji ardıcılıq qorunub-saxlanılır".

Tədbirdə Nəsimi rayon Ağbirçəkler Şurasının sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının idarə Heyətinin üzvü Zərifə Quliyeva, Azərbaycan Diller Universitetinin prorektoru Sərraf Hüseynov, kitabın tərtibçilərindən, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin Siyasi Sənədlər Arxivinin elmi araşdırımları və nəşr şöbəsinin müdürü Lalə Hüseynova çıxış edərək, kitab haqqında fikirlərini ifade etdilər. Qeyd edildi ki, belə bir kitabın nəşri və xaricdə yayılması ölkəmizin qeyd olunan dövrə xarici siyasetinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu cür kitablar tədqiqatçıların stolüstü kitabı olmalı, gəncələrin dərslikləri sırasında yer almmalıdır. Xüsusilə kitabın ərsəyə gelmesində 313 arxiv sənədindən istifadə olunub. Kitabda eks olunanlar Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sənədlərdir.

Nəzakət ƏLƏDDİNQIZI

Çirkin oyunun yeni fragmenti: AŞPA iftira kampaniyasının əsirliyində

Bilirk ki, Azərbaycan müstəqil dövlət quruculuğunda hər yeni uğur qazandıqca, bir sırada dairələr bundan bərk narahat olur, imkanları daxilində Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. 2018-ci ilə ciddi uğurlarla başlayan və əhəmiyyətli addımlar atan Azərbaycan rəhbərliyinin üvanına bu dəfə də iftira, böhtan dolu fikirlər uydurmağa çalışanlar tapıldı.

Təessüf ki, AŞPA kimi qurum da onların əsirliyinə düşüb. Azərbaycan rəhbərliyi dünyada və regionda cərəyan edən geosiyasi proseslərin daxili məntiqini çox düzgün qiymətləndirərək, milli maraqları əsas tutub olduqca mühüm siyasi qərarlar qəbul etdi. Onların sırasında müstəqil dövlətçilik baxımından principial əhəmiyyət daşıyan prezident seçkisinin vaxtının ölkəmiz üçün optimal olan bir tarixə keçirilməsi xüsusi yer tutdu. Bununla Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükələri yarada biləcək bir sırada hadisələrin qarşısı alındı. Bunu qonşu Türkiye, İran və Rusiyadan öz maraqları müstəvisində atdıqları addımların fonunda da anlamaya mümkündür. Lakin hibrid müharibə aparanları bütün bunlar çox narahat edibmiş. Bu səbəbdən meydana gələn bir sırada proseslərin təhlilinə ehtiyac görülür.

İnformasiya mühərribəsi: Azərbaycanın uğurları və ikili standartlar

Bizi artıq aldatmaq mümkün deyil. Azərbaycan ölkə və cəmiyyət olaraq kimin hansı mövqədə olduğunu çox gözəl bilir. Keçən əsrin 80-90-ci illərində dünyani bürümüş liberalizmin "o biri üzünü" görənlərin də ilk sırasında məhz Azərbaycan oldu. Bir çoxları sözde demokratiya çağrışlarına uyaraq öz ölkəsinin uğuruma yuvarlanmasına imkan yaratırdılar. İndi onlar müstəqil dövlət quruluşunu düzgün aparmadıqlarının əzabını əməlli-başlı çəkirlər. Nümunə - Ermənistan, Moldova, Ukrayna, Gürcüstan...

Ulu önder Heydər Əliyev isə demokratik prinsipləri gözləməklə öncə güclü dövlət, güclü iqtisadiyyat və güclü cəmiyyət quruluşuna diqqət yetirməyi aktual vəzifə kimi qarşıya qoydu. Azərbaycan bu kurşun sayəsində ardıcıl olaraq bütün istiqamətlərdə - daxili və xarici siyasətdə, ordu quruculuğunda, təhlükəsizliyin teminində, müstəqil siyasət yeritməkdə, beynəlxalq əməkdaşlıqla ciddi uğurlar əldə etdi. Getdikcə aydın oldu ki, Cənubi Qafqazda heç bir dövlət Azərbaycan qədər inkişaf edə və beynəlxalq aləmdə nüfuzunu artırıbilmir.

Hətta Ermənistan, özü də güclü



havadalarının yardımını ile Azərbaycanın əldə etdiklərinin kiçik qismını belə qazana bilməyib. İndi onun düşdüyü durumunu bir daha aydın göstərir. Ermənistan sosial, siyasi və dövlət quruluğu səviyyəsine görə keçən əsrin 90-ci illərinin əvvəlinə dönüb. O, bataqlıqda çarəsiz çapalayan zavalliya bənzəyir.

Bunun fonunda Azərbaycana baxın! İqtisadi sahədə həyata keçirilən islahatlar, irəliləyişlər, infrastrukturun tamamilə yenidən qurulması, sosial sahədə ciddi islahatlar, əhalinin müdafiəsi və rifah halının davamlı olaraq yüksəlməsi və s. Bu gün Bakı dünyanın en gözəl və qaynar şəhərlərindən birinə çevrilib. Sovet döneninə xatırladan İravan və Tbilisi bunun fonunda çox sönük görünürülər.

Sonra, möhtəşəm enerji layihələri, neqliyyat dəhlizləri, yüksək səviyyəli beynəlxalq layihələrde aktiv iştirak (nümune: Yeni İpek Yolu layihəsi). Xarici siyasetin prioritətləri üzrə konkret uğurların qazanılması. BMT TŞ-ya üzv seçilmə, beynəlxalq təşkilatlarda Azerbaycanın ərazi bütövüyünü dəstəkləyən sənədlərin qəbuluna nail olma, xarici ölkələrdə Azerbaycanın həqiqi obrazını dünyaya tanıtdıran diaspor strukturlarının yaradılması və s.

Yenə sadalayaqmı? İnanın, siyahı uzundur və bunu hər kəs bilir. Ancaq... nə yaziq ki, həm daxildə, həm də xarici dairələr sırasında Azərbaycan türk dövlətçiliyinin nəinki uğurlarını, hətta adı mövcudluğunə belə qəbul edə bilməyen ənsürələr vardır. Onlar hər fürsətdə erməni şovinizminin, yaxud bir sırada xristian ultramilletçilərinin tesiri altına düşürərlər. İllərdir ki, bu acı həqiqəti görür, duyur ve onunla mübarizə aparırıq.

Azerbaycan rəhbərliyi başda olmaqla, cəmiyyət bu mübarizəni gücləndirdikcə eks tərəf daha da quduzaşdır və sərhədsiz iftiralara, uydurmalarla baş vurur. Ümumiyyətə, tarixdən məlumdur ki, imperialist maraqlar və onun ermənilər kimi qulbeçələri olan yerdə mənəviyyat,

əxlaq və ən əsası isə ədalət olmur!

Təessüf ki, belədir və tarixi təcrübə bunu göstərir.

AŞPA yanlış yolda: daxili səbatsızlara nə düşüb?

Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi bir təşkilatda bu mənfur prosesdə yer almazı böyük təessüf hissi yaradır. Sərr deyil ki, Azərbaycan həmişə başqa beynəlxalq təşkilatlarda olduğu kimi, AŞPA-ya da böyük hörmet və nəzakətə yanaşır, onun işində fəal iştirak edib, proqramlarına diqqət göstərib, tövsiyələrini nəzərə almağa çalışır. Lakin bunun fonunda AŞPA da, ATƏT kimi, Azərbaycana qarşı ikili standartlar siyaseti müstəvisində münasibət bildirməyi özüne rəva bilib. Oyun Azərbaycan müstəqil olandan aparılır. Əsas məqsəd belədir: nəyin bahasına olur-olsun Azərbaycan dövlətini gözdən salmaq, onu Ermənistan və Gürcüstandan aşağı səviyyədə göstərmək və Cənubi Qafqazda müstəqil dövlət quruculuğunun nümunəsi kimi məhz xristian ölkələrini təqdim etmek! Səmimi ifadə edirik: bunları yazmaq ağırdır, lakin artıq gizlətmeli də deyil! Yalnız Cənubi Qafqazda deyil, dünyanın bütün regionlarında bu kimi ikili standartlara rast gəlinir. İstər Qerb, istər Rusiya, istərsə də digər böyük güclər tərəfindən olsun, bunlar vardır.

Buyurun, son günlərə qədər Ermənistanı regionun demokratik dövləti kimi təqdim etməyə çalışırlar. Qərb deyirdi ki, ermənilər demokratik, azad seçki keçirib və Seri Sarkisyan beynəlxalq standartlara uyğun olaraq dövlətə başçı seçilir. Rusiya isə öz maraqlı daxiliində istənilən vasitə ilə ermənilər haqqında müsbət rəy yaradıb. Yalnız erməni kölələr baş qaldırmaq istəyəndə, gözünü ağardıb və "sizi biz saxlayırıq, Ermənistan deyilən ölkə də Rüssiyanın bir parçasıdır" mesajını ve-

rib. Bəlkə yalandır? İndi isə hər tərəfdən qışkırlar ki, S.Sarkisyan saxta yolla parlamente tərəfdarlarını yerləşdirib və ondan önce də iki dəfə hakimiyəti qəsb edib. Cənablar, budurmu sizlərin demokratiya ideallarınız, beynəlxalq standartlarınız? Artıq XXI əsrdir, xalqları belə bəsit məntiqle aldada bilməzsiniz, hamı hər kəsi çox yaxşı tanırı.

Budur, AŞPA-da "demokratlar" növbəti anti-Azərbaycan kampaniyasını aparmağa çalışırlar. Onlar Azərbaycanda prezident seçkisinin beynəlxalq standartlara uyğun aparılmadığını iddia edirlər. Üstəlik, Azərbaycan iqtidarı absurudur məsləhətlər ittiham edirlər. Onlar bılırlar ki, azərbaycanlılar bir müsəlman ümməti olaraq müyyənə hadisələrə çox həssasdırlar. İnsanları qıcıqlandırmaqla öz dövlətinə qarşı qaldırmağa cəhd edirlər. Bununla həm legitim hakimiyəti gözdən salmaq, həm dövlətçilik prosesini əngelleşmək, həm də öz qulbeçələrini hakimiyətə getirmək fikrindədirler.

Təbii ki, burada erməni lobbisinin də rolü vardır. Ancaq dərinliklərde erməni lobbisinin özünü idarəedən və ona sıfarişlər verənlər vardır. Bunlar da artıq melumdur. Ən pisi odur ki, bu cür antidövlətçi oyularda hakimiyətə gəlmək hərisliyi ilə, yaxud özünü demokrat kimi göstərmək yanğısı ilə bir sırada xalqı qruplara da iştirak edirlər. Onlar hətta azərbaycanlılar üçün namus məsələsinin nə demək olduğunu unudaraq və ya qəsdən unutmuş kimi Görünerək ağıllarına gələnləri söyləyirlər.

Bunlar Azərbaycan hakimiyətinin bütün dünyada düşmənlərinin informasiya texnologiyaları ilə ağır mübarizə apardığı bir dönenədən baş verir. Düşündürүcü və kədərləndirici halda bununla bağlıdır. Əcəba, bunlar doğrudan zərrə qədər də milli təəssübəşəliyə malik deyillər? Onların sırasında "mən bu böhtəni öz xalqımı ata bilmerəm" deyə bilən birisi yoxdur. Öz şəxsi öfkəsinə uyub, Azərbaycan dövlətçiliyinin

düşmənləri ilə bir sırada duran və tənperəvdirmi, millətçidirmi, yoxsa kimdir?

2018-ci ilə bir-birinin ardınca ciddi siyasi, iqtisadi, diplomatik uğurlarla başlaşmış Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bir nefər də olsun azərbaycanlı iştirak etməlidir. Edən varsa, xəyanətkardır! Bunu açıq deməyə məcbur, çünki indi hibrid müharibə deyilən və ən çox informasiya sferasını əhatə edən fenomenə qarşı birgə durmaq zəruridir. Düşmən çox müxtəlif gelişmiş və görünüşü gözəl məqamlardan, sözlərdən, təbliğat və təsviqat vasitələrindən istifadə etməyə çalışır. Dünyanın gedisindən az da olsa anlayanlar bunları bilir və düzgün mövqə seçir. Bilməyən və xarici ağalarına qulluq edənlər isə bu hibrid müharibəyə əlavə yanacaq atırlar.

İndi AŞPA-da "hesabat" hazırladılar, danışdalar və susdular... Çünki yalan uzun müddət təsirli ola bilmez. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, məsələn, D.Tramp, E.Makron, A.Merkel, R.T.Ərdoğan, V.Putin və digərləri İlham Əliyevi nəinki prezident seçkisində inamlı qələbəsi münasibətə tebrik etdilər, hətta yaxın əməkdaşlığı inkişaf etdirməkə bağlı koncret təkliflərini də irəli sürdülər. İlham Əliyevin AŞPA-da iftira, böhtan, qərəzi kampaniya aparan qüvvələrə en yaxşı cavabı Türkiyəyə və Böyük Britaniyaya etdiyi çox uğurlu və səmərəli səfərləri oldu. Eyni zamanda, AŞPA-da anti-Azərbaycan təbliğatına tutarlı cavab Prezident D.Trampın İlham Əliyevə ünvanlandığı məktub və Böyük Britaniyanın Baş naziri T.Meyin Azərbaycan Prezidentini şəxsən təbrik etdib, yeni əməkdaşlıq sazişinin imzalanmasına iştirak etməsi oldu.

Hörəmtli oxucu, indi özünüzü düşün: AŞPA-ya nə qaldı, ona Azərbaycanda züy tutanlar hansı vəziyyət dəşdülər? Elə deyilsə, indi niye danişan yoxdur?

Kristofer Smit ermənilərin dəstəkçisi rolunda çıxış edir

“Bu dinləmələrdə iştirak edən və öz xalqının maraqları əleyhinə çıxışlar edən eminlər, orduxanlar da bilməlidirlər ki, xalq artıq onların kimlərə işlədiyini bilir”

Məlum olduğu kimi, ABŞ-in Helsinki Komissiyasında Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı keçirilən dinləmələrdə ölkəmizə qarşı növbəti qərəzli fikirlər səsləndirilib. Məsələyə münasibət bildirən müsahibərimiz ABŞ-in Helsinki Komissiyasının Azərbaycana qarşı qərəzini bu təşkilata ermənipərəst Kristofer Smitin rəhbərlik etməsi ilə əlaqələndirdilər.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydin Quliyev:



- Vaxtılı Helsinki Komissiyası yeni müstəqilliye çıxmış Azərbaycan kimi ölkələr tərəfindən fəaliyyəti çox diqqətə izlənən və bəzi həllərdə onun qəbul etdiyi qərərlərdən dərs və nümunə götürən bir qurum kimi fəaliyyət göstərdi. Amma təessüflər olsun ki, Helsinki Komissiyası az vaxtdan sonra demokratiya yolu ilə gəden xalqların mənafələrindən daha çox dünyanın müxtəlif regionlarında maraqlı olan müəyyən siyasi lobi dairələrinin tesiri altında qərarlar qəbul edən quruma çevrildi. Helsinki Komissiyasının Azərbaycanla bağlı indiki münasibəti müəyyən qarənləq dairələrinin tesiri altında qəbul olunmuş eləcə də, ABŞ-in özünün dövlət maraqlarına hesablanan və bu günün reallığılara uyğun olmayan bir mövqedir. Fəaliyyət göstərdiyi 40-45 il ərzində bu komissiyasının fəaliyyətinde belə bir dönüs daha çox iki amillə bağlıdır: Birincisi, komissiya getdikcə daha çox müəyyən siyasi lobi dairələrinin, xüsusilə də, ermənipərəst, erməni lobbisinin tesiri altına düşməye başladı. Çünkü komissiyasının fəaliyyətində biz erməni lobbisinin çox parlaq elamətlərini görürük. Bir necə dəfə Azərbaycanla bağlı belə qərarlar qəbul olunub. Bununla qurumun heç də müstəqil olmadığını nümayiş etdirib. İkincisi isə, komissiya Azərbaycan reallıqları ilə bağlı müəyyən müzakirələr aparan zaman qərəzli mövqeləri ilə seçilən mənbələrin məlumatlarına önəm verir. Əgər Azərbaycanla bağlı müzakirə aparılanda, birbaşa proseslərin içində olan subyektlər işlənilsəydi və həqiqəti üzə çıxartmaq əsas meyil olsayıdı, şübhə et-

mirəm ki, komissiyanın müzakirələri tamam başqa nəticələr ortaya qoya bilərdi. Amma təessüf ki, Azərbaycandan bu və ya digər səbəblərdən nə vaxtsa üz döndərib getmiş və yaxud Azərbaycandan qısa almaq istəyen xarici dairələrin fikirlərinə daha çox önmərəviblər. Bu, Helsinki Komissiyasının işində əsas tendensiyaya çevrilib. Neticədə, həm Helsinki Komissiyasının özü qeyri-obyektiv mövqeyə gəlib çıxıb, həm də, faktiki ABŞ-in bu regionda və Azərbaycandakı dövlət maraqları sual altına düşür. Bununla, həm də Azərbaycanın bu gün malik olduğu reallıqlar təhrif olunub. Hesab edirəm ki, ABŞ-da Helsinki Komissiyasının bu fəaliyyətinə daha sağlam mövqədə təsir göstərməyə çalışan dairələr getdikcə güclənəcəkdir.

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas:



- Melumdur ki, xarici ictimai təşkilatlar Azərbaycanı hədəf seçiblər. Bu hədəf seçilməyində, məqsədi bize tam şəkildə aydınlaşdır. Yeni bu böyük bir konsepsiyadır. Ümumiyyətlə, türk-müsəlman ələmində olan dövlətlərə qarşı bir necə istiqamətdə basqı var. Bu basılardan biri də, guya ölkədə demokratianın və seçkilərin normal keçirilməməsi ilə bağlıdır. Bu, artıq 20 ildən çoxdur ki, çağırılan bayatidır. Bu bayatılarda hamı yaxından tanışdır. Bunu onların əsas məqsədi Azərbaycanda nə isə xoşagelməz bir vəziyyət yaratmadır. Azərbaycanda stabil həyat normallarının davam etməsi bu cür təşkilatlarda çalışan ermənipərəst qüvvələrə sərf oləmər. Onlar təxribatçı hesabatları ilə elde olunan uğurlara kölgə salmağa çalışırlar. Ancaq məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Çünkü xalq aparılan siyasetin düzgün olduğunu bilir və iqtidarin daxili və xarici siyasetini, birmənali şəkildə dəstəkləyir. Əgər Azərbaycanda keçirilən seçkilər nöqsanlı olsayıdı, cəmiyyət bundan məlumatlı olardı. Seçkilerin azad və ədaletli keçirilməsini seçki prosesini yaxından izləmiş çoxsaylı yerli və xarici müşahidəçilər öz hesabatlarında təsdiqləyiblər. Azərbaycan vətəndaşları keçirilən seçkilərdən tam şəkildə razıdırırsa, onda bu cür təşkilatların yaydıqları hesabatları, səsləndirikləri fikirləri Azərbaycana qarşı təxribat hesab etmək və erməni si-

yasetinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Ona görə də, bu təşkilatların hesabatlarını kağız parçası hesab etmek və səsləndirdikləri fikirlərə fikir verilməlidir. Bir növ “it hürər, karvan keçər” misalindəki kimi baxmaq daha münasib olardı.

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev:



- ABŞ-in Helsinki Komissiyasının Azərbaycandakı fundamental azadlıqlar və seçki ilə bağlı dinləmələr keçirməsi ölkəmizə əleyhinə atılmış bir addımdır. Ən azından, bu komissiyanın rəhbəri Kris Smitin fəaliyyət tarixçəsinə nəzər salıqda, onun daimi olaraq torpaqlarımızı işğal etmiş bir dövlətin dəstəkçisi olduğunu şahidi olarıq. Bu şəxs tarixdə qəsdən ortaya atılmış “erməni soyqırımı” kimi saxta bir iddianın ABŞ tərəfindən tanınması üçün canfəsanlıq edənlərin başında durur. Əgər bu adamlar dünyada fundamental azadlıqlar uğrunda mübarizə aparırlarsa, niyə Şərq ölkələrində yaşamaq hüquqları belə əllərinə alınan körpə uşaqların qurbanına əvərildiyi siyasi oyunlara “dur” demirlər. Əgər seçki məsələləri bunlara belə əzizdirse, niyə bəzi ölkələrdə xalqın seçimi ilə həkimiyətə gələnləri silahlı devirənlərin ayaqları altına qırımızı xalı döşəyirler? Nədən, əməkliyyətlə, seçki keçirilməyən bəzi dövlət liderləri bunların ən yaxın dostlarıdır? Deməli, məsələ fundamental azadlıqlar və ya seçkinin necə keçirilməsi deyil. Məsələ onların ehtikar maraqlarının təmin olunmasıdır. Azərbaycan müstəqil dövlətdir. Dövlətimiz müstəqil daxili və xarici siyaset yürüdü. Dağılıq Qarabağ məsələsində prinsipial mövqə tutur, beynəlxalq hüququn işləməsinin tərəfindədir. Bu addımlar isə özlərini “demokratlar” hesab edən Kris Smit kimi siyasetçilərə sərf etmir. Bütün bu təzyiqlərə baxmayaraq, biz öz yolumuzla irəliləməkdə davam edəcəyik. Çünkü demokratik inkişaf yolunu xalqımız könüllü olaraq seçib. Bu dinləmələrdə iştirak edən və öz xalqının maraqları əleyhinə çıxışlar edən eminlər və orduxanlar da bilməlidirlər ki, xalq artıq onların kimlərə işlədiyini bilir. Elin gözü tərəzidir.

GÜLYANƏ

“Xaricdəki şəxslərə vəsaitötürənlərin məqsədi bəlliidir”

Xaricdəki şəxslərə vəsaitlər ötürənlərin məqsədi Azərbaycanda həyata keçirilən islahatları engelləmək və ölkənin inkişafına mane olmaqdan ibarətdir. Başqa qruplar

Azərbaycanın nüfuzuna xələ getirməkə dənisiqlər prosesində ölkəmizin mövqelerini zəiflətməye çalışırlar”. Bu fikirləri SİA-ya siyasi-şəhəri Elçin Mirzəbəyli ABŞ-in Helsinki Komissiyasında ölkəmizlə bağlı aparılan dinləmələrə münasibət bildirərək deyib.

ABŞ Helsinki Komissiyasına Kristofer Smit rəhbərlik etdiyini deyən siyasi-şəhəri söyleyib ki, Smit 1992-ci ilde Azərbaycan əleyhinə qəbul olunmuş “907-ci düzəliş”in hem müəlliflərindən və həm də təşəbbüsçülərindən biridir: “Eyni zamanda, təxminən 14 il ərzində bu şəxsin 20 dəfənən çox qondarma “erməni soyqırımı”nın ABŞ Kongresində tanınması ilə bağlı təşəbbüsleri olub. O, həmçinin ABŞ-da olan Ermənistən diasporası ilə açıq şəkildə əməkdaşlıq edir. Yəni bu şəxs erməniləri özünün böyük dostu adlandırır və bunu sübuta yetirmək üçün də Azərbaycana qarşı aparılan bütün kampaniyaların ön cərgesində yer alır. Cəbhədə atəşkəs pozulunda Smit bu atəşkəsin, məhz Azərbaycan tərəfinə pozulduğunu bildirir. Eyni zamanda, Azərbaycan torpaqlarında yaradılan separatçı rejimi dəstəkləyərək, müdafiə edib və Azərbaycanın erməni demokratiyasını pozmağı çalışdığını vurğulayır”.

E.Mirzəbəylinin sözlərinə görə, əslində, Azərbaycan əleyhinə mövqə sərgiləyən bir insanın təşkil etdiyi kampaniyanın mahiyyətini sübut etməyə ehtiyac yoxdur: “Bütün bu proseslər vahid bir mərkəzden idarə olunur. Bu proseslər müxtəlif qruplardan olan insanlar yer alıblar. O cümlədən də, xaricdə yaşayan ayrı-ayrı marginal azərbaycanlılar da bu prosesdə yer alır və erməni diasporu və erməni lobbisi ilə vahid bir mövqədən çıxış edirlər. Əslində, bu mövqədən çıxış etmek Azərbaycan torpaqlarının işgali prosesine, faktiki olaraq, dəstək verməkdən ibarətdir. Burada korporativ maraqlar da var. Bu baxımdan da, Helsinki Komissiyasının mahiyyəti də bəlliidir. Son 14 il ərzində Helsinki Komissiyası Azərbaycan əleyhinə 15-dən artıq dinləmə keçirib. Bunları da hər birində, məhz ermənipərəst konqresmenlər, Azərbaycan əleyhinə fəaliyyət göstərən qurumlar, eyni zamanda, erməni təşkilatları feal şəkildə iştirak ediblər. Lakin bu illər ərzində bir dəfə de olsun Ermənistənla bağlı hər hansı bir dinləmənə keçirilməsinin şahidi olmamışq. Bütün bunlar sübuta yetirir ki, prosesin əsas mahiyyətində, bilavasitə Azərbaycanın beynəlxalq nüfuzunun zədələnməsi dayanır. Məqsəd isə, şübhəsiz ki, ermənilərin maraqlarını müdafiə etməkdir”.

Milli Məclisin deputatları Gürcüstan parlamentinin sədri ilə görüşüb



Azərbaycan-Gürcüstan parlamentlərə rəhbəri Əflatun Aməsovon başçılıq etdiyi deputat qrupu Gürcüstan parlamentinin sədri İraklı Kobaxidze ilə görüşüb. Məlumatə görə, görüşdə Azərbaycan və Gürcüstan arasında münasibətlər və parlamentlərə rəhbərliklərə müzakirə olunub.

İ.Kobaxidze görüşdən məmənnuluğunu ifade edərək Gürcüstan və Azərbaycanın strateji tərəfdəş olduğunu qeyd edib. Spiker Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ikitərəflı münasibətlərə böyük önem verdiyini bildirib. Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsi və bu istiqamət üzrə təkliflər nəzərdən keçirilib.

Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayır

Dövlət Gömrük Komitəsi gömrük qanunvericilikdə dəyişikliklərə bağlı təklif paketi hazırlanır. AZƏRTAC xəber verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkışaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təkliflər paketində gömrük prosedurlarının sadələşdirilmesi ilə bağlı bir sıra məsələlərə toxunulub. Bunnardan biri ölkəni avtomobile terk edən vətəndaşların iki ildən gec olmayıaraq geri qayıtmazı ilə əlaqədar qoyulan qaydadır ki, təkliflər paketində bu qaydanın leğvi ilə bağlı müraciət var. Daha sonra idxlal-ixrac emalıyyatları, ticaretin sadələşdirilməsi, gömrük sərhədindən sürətli keçidin təminini ilə bağlı da təkliflər hazırlamışq. Hazırda bu təkliflər üzərində çalışırıq və tezliklə Nəzirlər Kabinetinə göndərilecək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

Müsəlman Şərqində ilk demokratik cumhuriyyətin, məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrə və o illər ərəfəsində -XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

Heydər Əliyev

(Əvvəli ötən sayımızda)

1813-cü ildən sonra, ilk dəfə olaraq, Azərbaycanın müstəqil idarə olunmasına başlanıldı. Azərbaycanın bir hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı. Cümhuriyyət rəhbərləri tərəfindən dərhal müstəqil Azərbaycanın dövlət quruculuğu prosesine qədəm qoyuldu.

Əsrin sonlarında olduğu kimi, əsrin əvvəlinde de Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiye idi ve Osmanlı İmperiyası özünün üzləşdiyi ciddi problemlərə baxmayaraq, lazım olduğu halda, Azərbaycana hərbi yardım etməyi öz üzərinə götürmüdü. Artıq iyunun əvvəllerində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xahişi ilə Nuru paşanın başçılıq etdiyi İslam Ordusu Gəncəyə daxil oldu. Türk ordusunun Cənubi Qafqazda irəliləməsindən narazı qalan Gürcüstan hökuməti Azərbaycan Milli Şurasından Gürcüstanı tərk etməyi tələb etdi. Lakin Bakı bolşeviklərin hakimiyyəti altında olduğundan, yeni Azərbaycan hökuməti Gəncəyə köçmək məcburiyyətində qaldı. Burada yarıml il ərzində Müəssislər Məclisi təsis etmek qərara alındı. Hökumətin en prioritet vəzifəsi Bakını erməni bolşevik zorakılığından qurtarmaq və Azərbaycanın ərazi bütövlüyünü və suvereniliyini təmin etmek idi.

Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpusun yaradılması barədə qərar qəbul edildi. Avqustun 1-de AXC-nin Hərbi Nazırlığı təsis edildi. Həmişə hərb sənətində böyük uğurlara imza atan general Səmed bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şixlinski nazır müavini təyin edildi. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu, milli orduya səfərbərlik keçirildi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruluğu daha da genişləndirildi.

1918-ci ilin mart ayından etibarən ermənilərin tərətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli menşibiyətine görə məhv edilmiş, ermənilər evləre od vurmuş, insanları diri-diriy yandırılmışdır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu orazilorlarda dinc əhali kütlövi şəkildə qətlə yetirilmiş, kəndlər yanmış, milli mədəniyyət abidələri dağdırılmış məhv edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkə rəhbərliyi 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyunun 15-də bu faciənin tədqiqi

məqsədilə Fövqələde İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiyanın vəzifəsi Birinci Dünya müharibəsi

Qeyd etmək lazımdır ki, komissiya qısa bir vaxtda çoxlu mətn və 100-dən çox fotoskildən ibarət təhqiqt materialları hazırladı və dünya ictimaiyyətine çatdırmaq üçün konkret işlər gördü. Fövqələde Təhqiqt Komissiyasının 35 cildlik sənədlərinin eksər hissəsi Bakıda tərədilən qırğınırlarla, yeddi cildi isə Şamaxıdakı soyqırımla bağlı idi. Komissiya mart soyqırımı, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, Qubadakı soyqırımı,

zi işgal etməyə başladılar. 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin erməni sektorunu rəsmi olaraq Azərbaycan nümayəndələrinə İrevan şəhərinin yeni yaradılan Ermenistana verilməsi xahişi ilə müraciət etmişdilər. Ermeni tərəfinin dövlət müstəqilliyi haqqında akti elan etmək üçün, hətta paytaxtları belə yox idi. Ermenilərin terrorcu qüvvələrinin və quldur birleşmələrinin silahı yerə qoymaqları, yerli əhaliyə qarşı tərədilən qırğınırları dayandı-

dır. O illerdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütefəkkir adamları, ziyanları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına getirib çıxmışdır".

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yer-

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ



İrəvan quberniyası ərazisində ermənilərin tərətdikləri ağır cinayətləri araşdırılmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrən artıq davam edən torpaqlarımızın işğali prosesinə tarixdə ilk dəfə siyasi qıymət vermək cəhd olmuşdur. Lakin 1920-ci ilin aprelində bolşeviklərin hakimiyyəti qəsb etməsi neticəsində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımcıq qoymuş və nəticədə, Azərbaycan ermənirəs qüvvələrinin dəhşətli soyqırımıının miqyasını dünyaya və beynəlxalq aləmə çatdırıbilməmişdir.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könülli dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-dəsnək rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşəvik-dəsnək tör-töküntülərindən - "Sentrokəsi" diktatürasından tamamilə təmizləndi. 1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köcdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairesi genişləndi.

Qafqazda ilk erməni dövləti 1918-ci ildə Qəribi Azərbaycan torpaqlarında - İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası olmuşdur. Tarixi Azərbaycan ərazilərdə Ermenistan dövləti yaradın və hədiyyə verilmiş İrəvan şəhərini öz dövlətlərinə paytaxt edən ermənilər sovet imperiyasının süqutu ərefəsində və bundan dərhal sonra yeni-yeni ərazilərimi-

racaqları və iki xalqın yaxınlaşmasına dəstək verəcəkləri barədə bildirdikləri vədləri Azərbaycan hökuməti qəbul etdi. Bundan 2 gün sonra - Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün İrəvan şəhəri Ermenistana verildi [Qurbanov A.Skazki armyanskix mudretsov. Baku: Elm və taxsil, 2005, 468 s. , s. 441-442]. Beleliklə, erməni tarixçiləri tarixi saxtalaşdırmağa cəhd etsələr də, bu faktdır - indiki Ermenistan dövləti tarixi Azərbaycan torpağında formalılaşdırıb. İrəvan şəhərinin Azərbaycan Xalq Cümhuriyyətinin rehbərliyi 1918-ci ildə Ermenistana hədiyyə edib. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermenilər bu bölgeye qonaq gəlmışlər [Hüseynova İrade. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatr mövsümü" adlı fundamental elmi-tədqiqat əsəri ermənilərin əsəsən də, parlament medəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycanda demokratik qanunvericilik təcrübəsi 1918-ci ildə yaranmışdır. 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası olmamışdır, lakin onun fəaliyyətində konstitusiya xarakteri daşıyan hüquqi aktlar, qərarlar qəbul edilmiş və Cümhuriyyət bu sənədlərin əsasında fəaliyyət göstərmişdir. Artıq 1919-cu ilin axırlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupun cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirdilər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub-saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusiələ, qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqrər etmek, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

(Ardı var)
İrade Hüseynova,
Tarix elmləri doktoru,
professor, YAP Siyasi
Şurasının üzvü

ger həyata keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkə rəhbərliyi 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyunun 15-də bu faciənin tədqiqi

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini dəstəkləyir

Təşkilat Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edib

Müasir və modern dövlət olaraq tanınan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyaset nəticəsində getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdırır ve innovativ inkişafa yol açan dövlətə çevrilir. Müstəqil dövlət kimi Azərbaycanın dünya təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı da ölkəmizin xarici siyaset kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif-iqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına öz təsirini göstərir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olması da öz nəticəsini verir. Bu təşkilatla münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulmuş və əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir. Müsəlman ölkələrinin sərhəd toxunmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılır və qərarlar qəbul olunur.

Azərbaycanın fəal üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı dündəyada islam hemrəyi işinə töhfələr verir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyi İli" elan edilmesi ölkəmizdə islami dəyərlərə böyük önem verdiyinin daha bir göstəricisi oldu. İslam dünyasının bir parçası olan Azərbaycan bir daha dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və emin-amanlığa, birləşməyə öz töhfələrini verərək və sülsevər siyasetini dünyaya çatdırır. Azərbaycan, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün elindən gələni edir. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci ilde Azərbaycanda IV İslam Həmrəyi Oyunları keçirildi. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, islam sülh, mərhəmet və bərabərlik dinidir. Qeyd edək ki, bu təşkilatla münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulmuş və əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir. Müsəlman ölkələrinin sərhəd toxunmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılır və qərarlar qəbul olunur. Hələ müstəqilliyimizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təhlükət imkanları zəif və məhdud olan Azə-



baycanın haqlı mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yekdil və birmənali qərarlar qəbul etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib.

Bu günlərdə isə Banqladeşin Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edilib. Qəbul edilmiş Dəkkə Bəyanatının 18-ci bəndində İƏT-ə üzv ölkələrdə mövcud olan münaqişə və böhranlar BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd edilir, bu xüsusuda Azərbaycanla qəti həmrəylik bir daha ifade olunur və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğunu vurğulanır. Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edilib. Qəbul edilmiş Dəkkə Bəyanatının 18-ci bəndində İƏT-ə üzv ölkələrdə mövcud olan münaqişə və böhranlar BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd edilir, bu xüsusuda Azərbaycanla qəti həmrəylik bir daha ifade olunur və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğunu vurğulanır. Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edilib. Qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhalilər və hərbi şəxslərə qarşı töredilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində töredilmiş cinayətlərin mühərbiətini, insanlıq eleyhine cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə səslənilir. "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyani dəstekləməye və onun fəaliyyətində yaxından iştirak etməyə dəvet edilir.

Bildiyimiz kimi, Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində töredilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək

sökülmüş, yandırılmış, tarixi abidələr və qəbiristanlıqlar dağıdılmışdır. Əlbəttə ki, maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar və faktlar mövcuddur. Ərazimizə qarşı böyük iddialarla çıxış edən Ermənistan, qanunsuz silahlı birleşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakin məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına külli miqdarda ziyan vurmusdur. Bu maddi və mənəvi ziyanla bağlı dünya ölkərinə məlumatlar rəsmi organlar tərəfindən çatdırılmışdır. O cümlədən, Azərbaycanın işğal altında olan mədəniyyət abidələrinin siyahısı Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irsin siyahısı departamentinin direktoruna təqdim edilib. Statistikaya istinadən deyə bilərik ki, işğal altında olan ərazidə 1890 mədəniyyət abidəsi qalıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınlığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun Konvensiyasına zidd olsa da, işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin eksəriyyəti məhv edilib. Azərbaycan ərazisində at heykəli qəbirlər adı ilə tanınan abidələrimiz Ermənistandan işğali altındadır. Sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələrə Azərbaycanın Ermənistandan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnografik abidələrin, maddi-mədəniyyət nümunələrinin islam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin təqdid edilib. Belə ki, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında islam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlı sənəddə

bu, eksini tapıb. Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduq qeyd olunur.

Qeyd etdiyimiz kimi, bu və ya digər qətnamələrə və qərarlara baxmayaraq, Azərbaycan Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin açılarını hələ de yaşayır. Cənab Prezident çıxışlarını bərində vurğulayıb ki, iyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon daxil olmaqla, 20 faiz torpaqlarını işğal altında saxlayır: "Dağlıq Qarabağ Azərbaycanın əzli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün veziyətine düşmüşdür. İşğal olmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan, məscidlər və islam abidələri daxil olmaqla, bütün mədəni abidələri mehv etmişdir".

Ölkə başçısı Azərbaycana qarşı işğalçılıq siyaseti yeridən Ermənistanın müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyində olduğunu da bildirib: "Bu, en böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".

Təbii ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə tərəfdarır və buna görə də, danişqıllar prosesinin davam etməsində maraqlıdır. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən, BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Ermənistən təcavüzkar siyaseti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllində maraqlı olmadığını bəyan edir. 1993-cü ilde BMT Təhlükəsizlik Şurasının Ermənistən silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-sərtsiz çıxarılması tələb edən 4 qətnamə qəbul etdiyini bildirən Cənab Prezident çıxışlarında Ermənistən onları yerine yetirməkdən imtina etdiyini diqqətə çatdırıb: "İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində Ermənistən təcavüzkar siyaseti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllində maraqlı olmadığını bəyan edir. 1993-cü ilde BMT Təhlükəsizlik Şurasının Ermənistən silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-sərtsiz çıxarılması tələb edən 4 qətnamə qəbul etdiyini bildirən Cənab Prezident çıxışlarında Ermənistən onları yerine yetirməkdən imtina etdiyini diqqətə çatdırıb: "İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Heç şübhəsiz ki, Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədaləti şəkildə həllinin tərəfdarıdır. Azərbaycan sülhsevər siyasetini davam etdirir və humanizm və dialoq vasitəsinə üstünlük verir. Bu, bir daha Azərbaycanın humanizmə, qarşılıqlı əməkdaşlıqla və xalqlar arasında real dialoqa töhfələr verdiyini ehtiva etmiş olur.

Zümrüd BAYRAMOVA

Paşinyanın “məxməri inqilabı” Ermənistana “qızıldan dağlar” vəd etmir

Rəsmi Bakının bəyanatı erməni ictimai rəyini təşvişə salıb

Ermənistən mətbuatı erməni ictimai rəyinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Silahlı Qüvvələrimizin Qarabağ cəbhəsində genişmiqyaslı hərbi əməliyyatlara başlaması barədə dedikləri fikirlərindən ciddi təşvişə düşdürünen gizlətmir. Bu barədə Rusyanın “Nezavisimaya qazeta” nəşrinə istinad edən “1in.am” saytının siyaset yazarı Sarqis Artsruni analitik məqaləsində qeyd edib. Onun yazdırına görə, rəsmi Bakı Ermənistən yenə hakimiyyətinin separatçı “DQR”i danışqla, masasına gətirilməsinə reaksiya verib və bu amil Ermənistən üçün təhlükə yarada bilər.



rədə dediyi fikirlərinin analizini aparıb. O yazar ki, Paşinyan nəinki baş nazır, hələ də hərəkat lideri kimi danışır. “Paşinyanın fikirlərindən sanki belə anlaşılır ki, o, Moskvanın Ermənistandakı “inqilab” heç bir mümkün təxribat cəhdini göstərməməsini rica edir”.

Bu arada, onu da xatırlada bilərik ki, erməni baş naziri Ermənistən Avrasiya İqtisadi İttifaqından və KTMT-dən çıxmayaçığını da deyib və Moskvanın integrasiya layihələrində təşəbüskar rolunda çıxış edəcəyini bildirib. S.Artsruni bu barədə də analizini aparıb. SİTAT: “Paşinyanın Moskvaya jest edib-etmədiyi demək çətindir, çünki xarici siyaset məsələlərinin onun üçün



hələ də çətin məqam olduğunu qeyd etmək mümkündür. Məsələn, baş nazır deyib ki, erməni-rus münasibətlərində hər şey yaxşıya doğru gedəcək. Bu bəyanat, o qədər abstraktdır ki, sözügedən münasibətlərin ən böyük problemi, məhz Ermənistən suverenliyinin bütün atributlarını Rusiyaya xərcləməsi, beynəlxalq aləmdəki mövqeyini itirməsi və Moskvaya peşkəş etməsidir. Paşinyan, məhz bu qaranlıq və antidövlətçi siyasetə yenidən baxmalıdır. Çünkü problem yalnız Avrasiya İqtisadi İttifaqında və KTMT-də deyil. Bu qurumlar, sadəcə, erməni-rus münasibətlərini əks etdirən meydandardırlar”.

Beleliklə, fakt budur ki, erməni ictimaiyyəti, daha daqiq desək, Paşinyanın “məxməri inqilabı” Ermənistənə “qızıldan dağlar” vəd etmir. Çünkü ortada bir çox problemlər mövcuddur ki, həmin problemlərə yenilərini əlavə edən də, bilavasita yeni seçilmiş baş nazir Nikol Paşinyandır. Daha doğrusu, Serj Sarkisyanın qoyduğu problemlər, nəinki azala, hətta arta da bilər. Arıq bunların cücutilləri görünməyə başlayıb.

Rövşən NURƏDDİNOĞLU

“1in.am” saytı: “Bakı mühərabəyə hazırlıdır”

S.Artsruni yazar ki, N.Paşinyan məyin 9-da Xankəndiyə səfəri zamanı “DQR”in danışqlar prosesine cəlb edilməsi barədə bəyanat vermişdi. Onun bu bəyanatına sülh danışqları prosesində ortaqlı olan dövlətlər reaksiya göstərməyib. “Lakin ilk reaksiya Bakıdan gəldi”-deyə yanan erməni siyaset yazarı bu ifadələri qeyd edib:



“Azərbaycan hakimiyyətinin reaksiyası gözlənilən idi, ona görə ki, danışqlar fotomatının dəyişdirilməsi Bakının mühərabə etmək marağını legitimləşdirir”. Erməni analitiki, digər tərəfdən, erməni ictimaiyyətinə təskinlik verməyə də cəhd edir. O yazar ki, Zakir Həsənovun bəyanatı mühəribənin bu günlərdə, ya-xud həftələrdə başlaması demək deyil: “Panikaya düşmək lazımdır. Lakin digər tərəfdən, diqqəti de itirmək olmaz və Bakının bəyanatlarını psixoloji təsir, ya da təbliğat mühəribəsi kimi

dəyərləndirmək mümkündür”.

“Paşinyan baş nazir kimi deyil, hələ də hərəkat lideri kimi danışır”

N.Paşinyanın Rusyanın “Rossiya-24” telekanalına verdiyi müsahibəsində toxunan S.Artsruni Ermənistənən yeni baş nazirinin Rusiya ilə münasibətlərini daha da yaxşılaşdıracağı ba-

“Nikol Paşinyan çox ziddiyyətli şəxsdir”

“Ü

mumiyyətli, Nikol Paşinyan çox ziddiyyətli şəxsdir və onun heç bir siyasi təcürbəsi yoxdur. Onun indiyədək fəaliyyəti müxalifətə rehbərlik etmek, insanları hakimiyyətə qarşı ayağa qaldırmaqdan ibarətdir. Hətta o, hebsədə de olub. Bütün bunlar əlbəttə ki, dövləti inkişaf etdirmək və ölkələrə münasibətlər qurmaq üçün kifayət deyil”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikret Sadıqov deyib. Onun sözlərinə görə, Paşinyanın bundan sonra Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin etrafında müzakirə və danişqlar aparması sual altındadır: “Yeni baş nazir Dağlıq Qarabağla bağlı sərt, reallığa uyğun olmayan bəyanatlar verir. Paşinyanın münaqişə ile bağlı danişqlarda Dağlıq Qarabağın qurum kimi iştirak etməsi ile bağlı səsləndirdiyi fikirlər onun bir sıra sənədlərdən xəbərsiz olduğunu göstərir”. Politoloq qeyd edib ki, əgər Paşinyan baş nazirlik fəaliyyətini davam etmək isteyirse, o zaman ölkənin həm daxili, həm də xarici siyasetindən xəbərdar olmalıdır: “Paşinyanın xəbəri yoxdur ki, 1990-cı illərin əvvəlində ATƏT-in Minsk qrupu yarananda orada tərəf kimi Azərbaycanla Ermənistən adı çəkilir. Heç bir sənəddə “Dağlıq Qarabağın” ayrıca qurum kimi danişqlarda iştirak etməsi eks olunmur. Əgər Paşinyan bunun eksini isteyirse, o zaman erməni icması, azərbaycanlı icması ilə danişqlar aparmalıdır. O, münaqişənin həlli ilə bağlı istiqamətləri bilmelidir. Paşinyanın təcrübəsiz olması ilə yanaşı, səvadı da hiss olunmur. Onun müxtəlif dilləri bilməsi, heç də onun savadının göstəricisi deyil”.

F.Sadıqov söyləyib ki, Paşinyanın münaqişə ilə bağlı sərt bəyanatları Ermənistən maraqlarına uyğun deyil: “Əgər o, düşmən ölkədə yoxsulluq, miqrasiya, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasına qarşı mübarizə aparmaq isteyirse, o zaman siyasi kursunu dəyişməlidir. Bu cür bəyanatlar, belə siyasetlə onlar heç nəye nail ola bilməyəcək. Əgər Paşinyan Azərbaycanın gücünü görmək isteyirse, o zaman öz siyasetini davam etsin. Ermənistən tərəfinin məsələnin həllində sağlam düşüncəye malik olması əsas şərtlərdəndir. Əks halda, Ermənistən hazırlı vəziyyətdən çıxməq şansı sıfır yaxındır”.

İsrail əsgərləri 41 fələstinli öldürüb, 1600 nəfər yaralanıb



Qəzza torunun sərhədində İsrail ordusu ilə toqquşmalarda qətlə yetirilən fələstinlilərin sayı 41 nəfərə çatıb, 1693 insan yaralanıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəber verir ki, bu gün səhər başlayan və sabah da davam edəcək etiraz aksiyaları İsrail tərəfinin sərt müdaxiləsi ilə qarşılığında. Ordu nümayişçilərə odlu silahdan atəş açır. Yaralananlar arasında 9 müxbirin də olduğu bildirilir.

Xarici KİV-lərin İsrail hərbçilərinə istinadla yaydığı məlumatə əsasən, sərhədin 12 məntəqəsində 35 min etirazçı cəmlənib. Aksiyanın miqyasının daha da artmasından ehtiyatlanan İsrail ordusu Qəzza sektoruna əlavə iki piyada briqadası göndərib. Daha bir briqada isə İordan çayının indiyə qədər etiraz aksiyalarına qoşulmayan qərb sahilinə yollanıb. Qəzza sərhədi “qapalı hərbi zona” elan olunub. Fələstinlilər Qüds şəhərində ABŞ səfirliyinin açıldığı gün - mayın 14-də və işğalın başladığı Nakbanın (Böyük fəlakət) ildönümü günü - mayın 15-də “Böyük qayıdış marşının” kulminasiyasını planlaşdırırlar. Ayyarım davam edən aksiyalar zamanı bugünkü itkiler nezərə alınmasa, 50-yə qədər fələstinli qətlə yetirilib. Fələstin Şəhiyyə Nazirliyi yaralı sayının hər dəqiqə artığı bölgədəki xəstəxanalarda tibbi ləvazimat baxımından ciddi çatışmazlıq yaşandığını bildirib və “təcili yardım” çağırışı edib.

“Milli satqınlardan istifadə edilir”

“Ölkəmizə qarşı böhtan və şər kampaniyasının arxasında bəlli qüvvələr dayanır”

Sosial şəbəkələrdə yenidən müxalif şəxs-lər, xüsusiət də, Avropana mühacir həyatı yasaşan bəzi azərbaycanlılar ölkəmiz və xalqımız əleyhinə qərəzli şər və böhtanlarını daha geniş şəkildə yayağa cəhd edirlər. Sual yanarı: sapı özümüzdən olan baltaların Azərbaycana qarşı üzüdönüklüyü nədən qaynaqlanır? Söhbət etdiyimiz müsahiblərimiz bunun səbəbini erməni lobbisini və anti-Azərbaycan dairələrinin mühacir müxalif ünsürlərə maliyyə yardımları göstərmələri ilə əlaqələndirdilər.

Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev:

- Ölkəmizə qarşı böhtan və şər kampaniyasının arxasında bəlli qüvvələr dayanır. Onlar internet resurslarının verdiyi imkanlardan istifadə edərək, bu işdə bəzi mühacirlərin ölkəmizə qarşı mənfi fəaliyyətlərindən yararlanırlar. Mən Azərbaycanda yaşayıb, azərbaycanlı adını daşıyıb öz məhdud şəxsi maraqları naminə, ümumi mənafeyi düşünmədən xaricdəki bəzi azərbaycanlıların qərəzli fəaliyyətlərini qətiyyən doğru hesab etmirəm və qinayiram. İnsan ailəsi daxili problemləri, çatışmazlıqları və nöqsanları kenara çıxarmağı özüne rəvə görmədiyi kimi, vətənindən münasibətdə də eyni həssaslığı göstərməlidir. Çünkü bu tipli qərezli kampaniyalardan yarananlar fəsətçi düşmən qüvvələr ölkəmizin ümumi mənafeyinə qarşı məkrili planlarını həyata keçirmək imkanı əldə edirlər. Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Bu Cümhuriyyəti quranların da böyük eksəriyyəti mühacir idilər. Lakin onlar öz həyatlarını Azərbaycanın müstəqilliyi, onun var olması, milli-mənvi dəyərləri, dövlətçilik simvollarını atributlarını qorumaq və təbliğ etmək uğrunda mübarizəyə həsr etdilər və bu yolda qurban getdilər. Yaxşı oları ki, xaricdə yaşayan hər bir həmvətənimiz o böyük şəxsiyyətlərin fəxriyyətli duyulacaq həyatlarını nümunə götürsünlər.

AMIP funksioneri Əli Orucov:



- Beynəlxalq təşkilatlarda və ayrı-ayrı xarici ölkələrdə Azərbaycan haqqında çoxları danışır. Bu da ölkəmizin maraqları dairəsində olması, strateji məkanda yerləşməsi və enerji resursları ilə zəngin olmasına ilə bağlıdır. Hər kəs öz fikrini söyləməkdə azaddır. Onsuz da Azərbaycan iqtidarinin yürütüldüyü düzgün, məqsədönlü siyasetə onlar təsir etmək gücünə malik deyilərlər. İqtidar düzgün hesab etdiyi yol ilə gedir. Bu da qıcıq yaratığına görə, ittihamlar da sərt xarakter alır. Mənəcə, həm diasporumuzun, həm də Xarici İşlər Nazirliyinin üzərində böyük yük və məsuliyyət var. Onlar bu ittihamların və təqidlərin qarşısını almaq üçün daha faal və sistemli tərzdə işləməlidirlər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrler Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:



- Azərbaycana qarşı məkrili planların tərkib hissəsi kimi, sonuncu mübarizə metodu olaraq, vaxtılıq Azərbaycandan mühacirətə getmiş milli satqınlardan istifadə edilməsi və bunların da son günlərdə yenidən fəallaşması yalnız ürək bulandırır. Azərbaycan sivil, müsəlman, qanunlarla idarə olunan və ən əsası xalq-iqtidar birliyinin təmin olunduğu dövlətdir və bu cüt təsir metodları ilə ölkədəki sabitliyi və

stabilliyi pozmaq arzusunda olanlar, təbii ki, heç vaxt iyrənc niyyətlərinə çata bilmeyəcəklər. Bu ən-sürələr bir mərkəzdən idarə olunurlar və hiss olunur ki, kifayət qədər də maliyyə ilə təmin olunurlar. Avropana “sığınacaq” almış “söyüş makinaları”nın siğindıqları dövlətlərdən aldıqları yardım, uzağı, qarınlarını doydurmağa kifayət edər. Bəs haradandır bunların heç bir işlə məşğul olmadan Avropanın gah bir ölkəsində, gah digər ölkəsində peyda olmalarının maliyyəsi? Nəzərə alsaq ki, nəqliyyat xərcləri kifayət qədər bahadır, yaşayış və yemek xərcləri xeyli yüksəkdir. Heç bir manə ilə üzləşmədən istenilən yerde “mitinqlər”, “etiraz aksiyaları” təşkil etmələrinə şərait yaradılması və gündə bir ölkədə iyrənc metodlarla mübarizə aparmalarında elə həmin dövlətlərin siyasi hakimiyyətlərinin də əli var. 200 illik monarxiyaya və kral hakimiyyətlərinə malik Avropa ölkələrinin ixrac etdikləri “demokratiya”nın acı nəticələrini bu gün əreb dünyası yaşamaqdadır. Dağıdılmış, viran edilmiş abad Suriyadan əsər-əlamət yoxdur. Okeanlarda batırıldıqları minlərlə günahsız məqrəntin taleyi ən yeni tarixin utancverici və hələ açılmamış, tarixi və hüquqi qıymətini almamış hadisələridir. Avropanın ölkəmizə qarşı istifadə olunan “mühacirlər” həmin siyasi dairələrdən idarə olunurlar. Bunlar pul almaq məqsəbinde ən iyrənc formada, mentalitetimizə xas olmayan formada mənəviyyatlarını və dövlətini satanlardır. Vaxtılıq Azərbaycanın neft kontraktlarından narazı qalanlar dövlətlərdə məskunlaşan bu anti-milli ənslərlə gec-tez ən sərt formada qanunlarımız qarşısında cavab verəcəklər. Bunlara dəstək verən digər qüvvə erməni lobbisidir ki, onlar da regionda ölkəmiz real güc olmasını, xüsusiət, Ermənistanın ofsayd vəziyyətinə salınmasını və münaqışının həllində Ermənistanın limitlərinin tükənməsini həzm edə bilmədikdə, bu cür sapı özümüzdən olan baltalarla dəstək verirlər.

Keçmiş deputat Hüseyin Abdullayevin timsalında Avropana sığınan dil pəhləvanlarının yaxın gələcəkdəki aqibəti görünür və əminəm ki, həmin ədəbsizlər, fəaliyyətlərdə xeyli cinayət tərkibi olan satqınlar da yaxın zamanlarda tutulub Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

GÜLYANƏ

AXCP+Müsavat = Münəqişə

Müxalifətdaxili çekişmələr son proseslərdən sonra yeni və həm də təhlükəli mərhələyə keçib. Artıq birmənalı şəkildə demək olar ki, yayın isti mehi də, donmuş müxalifəti özünə getirə bilməyəcək. Yaxın vaxtlarda bəzi partiyalar ya parçalanacaq, ya da başqa partiyalara transfer olunacaq. Faktlar sübut edir ki, elementar müxalifətçilik təfəkküründən çox-çox əlaqələndən, olaqan sosial bazalarını da itiriblər. Bu baxımdan, siyasi şəhərçilər müxalifətdaxili ağır və böhranlı duruma əsaslanaraq qeyd edirlər ki, bu ilin sonuna qədər bəzi partiyalar tarixin arxivinə atıla bilərlər. Hələlik isə, dağıdıcı müxalif başbilənlər böyük-böyük danışaraq, xaricdən aldıqları qrantlar hesabına dövlətin və xalqın maraqlarına zidd olan “layihələrlə” çıxış etməklədir.



Hələ bir qədər əvvəl Demokratik Maarifçilik Partiyasının sədri, millet vekili Elşən Musayev “Səs” qəzetine açıqlamasında bildirmişdi ki, didişmələrə baxmayaq maddi maraqlar namine onlar, müvəqqəti de olsa, bir araya gələ bilərlər: “Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-ye böülüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qürur, o təper hardadır ki, mənəvi məsələlər diqqət yetirsinlər. Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq məmkündür. Sadəcə, məsələ burasındadır ki, bunların beşi birine dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də, eyni gündərlər, eləməsələr də”. E.Musayevin sözlərinə görə, Azərbaycanın dağıdıcı müxalifəti heç bir zaman ideoloji xətt üzərindən mübarizə aparmayıb: “Ona görə belə deyirəm. Müxalifətə pul, qrant olanda azəciq dırçılır, olmayında isə gedirler qış yuxusuna. Pulları gəlməsə heç mitinq və aksiya təyin edəcəklərinə də inanmiram. Amma gəlse, en azından artistlik cəhdini edəcəklərinə şübhəm yoxdur. Həm də bekər adamlardır, işləri-gücləri yoxdur. Üstəlik, müxalifətin erməni lobbisindən və ya digər anti-Azərbaycan qüvvələrinindən maaş alması da yeni məsələ deyil. Dəfələrə təsdiq olunub ki, müxalifətin möhtəkir, radikal və uğursuz qanadının hakimiyyət hərisliyi onları bütün yaramazlıqlara sövq edib. Müxaliflər düzələn məxlulqlar deyil. Keçmişdə nə olublarsa, indi də odurlar. Fəqət, hansı təxribatı törətsələr, nəye cəhd etsələr, qarşısı dərhal alınacaq”.

Müsavat başqanın keçmiş müşaviri Səxavət Əlisoy da müxalifət həmkarlarını kəskin təqnid edib: “Yekə-yekə danışmaq təbii ki, iqtidarı müxalifət münasibətlərini gərginləşdirməkdən başqa bir şey deyil. Xalqa yalan söyləmək yetər. Hər kəs öz gücünə adekvat siyaset apararsa, hansısa bir uğurdan danışmağa dəyər”. Onun sözlərinə görə, yalan vədələr, təkəbbür və yekəxanalıq əvəzinə dürüst, obyektiv və səmimi olmaq gerekdir. Bir sözlə, dağıdıcı müxalifəti xalq və millət deyil, öz şəxsi maraqları düşündür. Həmin maraqlar da kənardan pul və qrant vasitəsilə təmin olunanda, proses başlayır.

“Milli Şura” artıq fiaskoya uğrayır

Müxalifətin uğursuz birliklərindən olan “Milli Şura” fealiyyətini dəyandırmağa yaxındır. Yeni “Milli Şura” artıq fiaskoya uğrayır. İsa Qəmbər və Arif Hacılı ilə eyni mövqədən çıxış etməyen AXCP sədri Əli Kərimli, quruca adının üstündə qalması şərti ilə de olsa, “Milli Şura”nı qoruyub-saxlamağa çalışsa da, hazırlı proseslər onun taktikasının uğursuz olduğunu təsdiqlədi. Ə.Kərimli Müsavat rəhbərliyinin AXCP-ni sırasdan çıxarmaq planlarını, qismən də olsa neytrallaşdırıa da, “Milli Şura”nın güc mərkəzinə çevirə bilmədi. Zaman və reallıq səbüt etdi ki, “Milli Şura” oyuncuq qurumdur və müxalif düşərgənin əsas qüvvəsinə çevriləməy bacarmadı. Bu gün də qurumun ciddi iş gördüyü müşahidə olunmur. Buna səbüt kimi “Milli Şura”nın keçirdiyi mitinqlərin iflasa uğramasını göstərmək olar. Mitinqlərin baş tutmaması Ə.Kərimli - C.Həsənli birliyinin iflasını, cəmiyyətin onlara arxa çevirdiyini və hər hansı bir perspektivlərinin də olmadığını bir dəhə təsdiqlədi. Dağıdıcı müxalifətin in-diyyədək söylədiyi bütün fikirlər, verdili vədlər, bir dəhə onu göstərdi ki, onlar üçün artıq her şey fiaskoya uğrayıb. Danışdıqları və verdikləri bəyanatlar baş aldatmaqdən başqa bir şey deyil.

i.ƏLİYEV

Nar” tamamilə yeni “Avropa” paketini təqdim etdi. Hər bir ani dostlarla paylaşmak üçün artıq xaricdə Wi-Fi axtarmağa ehtiyac yoxdur. Belə ki, bu fürsətdən istifadə edərək Avropanın bir çox ölkələrinə internetlə berabər seyahət etmək və rominqdə hər 1 MB üçün cəmi 2 qəpik ödəyərək internetdən bolluca faydalanaq olar. Trafik 200 MB təşkil edir, paketin qiyməti isə 4 AZN-dir. Paketə *777#078#YES yığaraq

“Nar” yeni “Avropa” paketini təqdim etdi

və ya “şəxsi cabinet” vasitəsilə qoşulmaq mümkündür. Qeyd edək ki, paketi istənilən qədər sıfariş etmək olar və paket çərçivəsində sıfariş edilən bütün bonuslar toplanır. Paketdən istifadə müddəti 15 gündür. Bu müddət tamamlanmadan trafik bitərsə, hər 1 MB-in dəyəri 30 qəpik təşkil edəcək. Paketin istifadə müddəti bitdikdə, hər 1 MB-in dəyəri zonaya uyğun he-

sablanacaqdır. Bonusları yoxlamaq üçün *777#20#YES yığmaq lazımdır. “Europe” və ya “Avropa” yazış 777 nömrəsinə göndərərək, həmçinin nar.az internet şəhifəsinə daxil olaraq paket barədə əlavə məlumat elədə etmek olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ilde fealiyyətə başlayaraq qısa bir müddətə əzərbaycanlı telekommunikasiya

ve mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq ba-



za stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmet göstərir.

Prezident İlham Əliyevin İslahatlar fəlsəfəsi və insan hüquqları

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Cənab İlham Əliyev deyir: "Bəzi hallarda məhkəmələrdə süründürməciliçilik hökm sürür. Eyni zamanda, ədalətsiz qərarlar çıxarılır. Əgər məhkəmələrdə ədalətsiz qərarlar çıxarılsın, biz necə hüquqi dövlət yaradacaqız? Hər yerde ədalət olmalıdır və ədalət hər bir cəmiyyətin, hər bir quruluşun əsas prinsipi olmalıdır. Harada ədalət yoxdur, orada inkişaf ola bil-məz".

Bu fikir dövlət başçısının ölkədə ədalet mühakiməsinin həyata keçirilməsində yalnız humanist və demokratik prinsiplərə əsaslanmasının tərəfdarı kimi çıxış etdiyini eks etdirmekle yanaşı, həm də sübut edir. Beləliklə, Azərbaycan məhkəmə-hüquq islahatlarının aparılmasında artıq yeni mərhələyə qədəm qoyub. Ölkə Prezidenti demişdir: "Ölkəmizde demokratik-hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünkü bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirleşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərlər üzvünə çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir".

Azərbaycanın BMT-nin yeni yaradılmış organı - İnsan Hüquqları Şurasına üzv seçilməsi də ölkəmizdə insan hüquq və azadlıqlarına olan diqqətin beynəlxalq təşkilatlar tərəfindən verilən yüksək qiymətin təzahürü hesab olunmalıdır. Əlbəttə, yeni yaradılmış şurada üzvlük Azərbaycan kimi yeni müstəqil dövlət üçün bir sıra aspektlərdən ciddi uğur kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət quruculuğu insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasetin en mühüm istiqamətlərindən biri də korrupsiya və yoxsulluğa qarşı mübarizənin hüquqi əsaslarının formalasdırılmasından ibarətdir.

Məlumdur ki, korrupsiya və yoxsulluğun qarşısı alınmadan insan hüquq və azadlıqlarının təminatı böyük şübhə altına düşmüş olur. Məhz bu reallığı nəzərə alaraq, Ümummülli Lider Heydər Əliyev 2000-ci ilde "Azərbaycan Respublikasında korrupsiya qarşısı mübarizə tədbirlərinin gücləndiril-

məsi haqqında Ferman vermiş, Prezident İlham Əliyev də bu ənənəyə sadıq qalaraq "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunu imzalamışdır.

İlham Əliyev yeni tarixi şəraitdə ölkənin qarşısında principce hansı yeni vəzifələrin durduğunu dəqiqliklə bilir: "Inkişafın ilk illərində Azərbaycanın müstəqil dövlət kimi yaşaması, sabitliyin qorunması, müstəqilliyyin möhkəmlənməsi və ölkənin böhrandan çıxarılması əsas məsələlər idisə, bu gün qarşımızda yeni tələblər durur: bunlar ölkəmizi texnoloji cəhətdən inkişaf etdirmək, dünya birliyinə ineqrasiya etmək və demokratiyani möhkəmləndirməkdən ibarətdir".

Hazırda Azərbaycan cəmiyyəti demokratik dəyərlərin, insan azadlığının, xüsusi mülkiyyət münasibətlərinin hakim olduğu ümumbehəşəri yolla sürətlə addımlayırlar. Xüsusi mülkiyyət münasibətlərinin inkişafı cəmiyyət üzvlərinin təfəkküründə bazar iqtisadiyyatı münasibətlərinin dönməzliyinə qəti inam yaratmışdır. Əmək qabiliyyətli hər kəsin yaşayış səviyyəsinin onun bacarıq, istedad, səriştə və zəhmətindən asılı olduğu qacılımaz həqiqət kimi qəbul edilir. Bu baxımdan, son illər Azərbaycanda sahibkarlığın inkişafının dönməzliyinə təminat verən hüquqi baza formalaşmış və möhkəmlənmişdir.

Hazırda Azərbaycan cəmiyyəti demokratik dəyərlərin, insan azadlığının, xüsusi mülkiyyət münasibətlərinin hakim olduğu ümumbehəşəri yolla sürətlə addımlayırlar. Xüsusi mülkiyyət münasibətlərinin inkişafı cəmiyyət üzvlərinin təfəkküründə bazar iqtisadiyyatı münasibətlərinin dönməzliyinə qəti inam yaratmışdır. Əmək qabiliyyətli hər kəsin yaşayış səviyyəsinin onun bacarıq, istedad, səriştə və zəhmətindən asılı olduğu qacılımaz həqiqət kimi qəbul edilir. Bu baxımdan, son illər Azərbaycanda sahibkarlığın inkişafının dönməzliyinə təminat verən hüquqi baza formalaşmış və möhkəmlənmişdir. Cəmiyyətdə çoxsaylı mülkiyyətçilər ordusu formalaşmaqla yanaşı, orta təbəqənin xüsusi çəkisinin artması istiqamətində də pozitiv meyillər müşahidə olunur.

lənmişdir. Cəmiyyətdə çoxsaylı mülkiyyətçilər ordusu formalaşmaqla yanaşı, orta təbəqənin xüsusi çəkisinin artması istiqamətində də pozitiv meyillər müşahidə olunur. Məhz bu təbəqə cəmiyyətdə ümumi harmoniyani təmin edir, sosial gərginliyi azaldır və cəmiyyət-

yətin demokratik inkişafına müsbət təsirini göstərir.

Prezident İlham Əliyevin siyaseti də, məhz Heydər Əliyev ideyalarındaki demokratizm cəmiyyətdə möhkəm intişar tapmasına yönəlmüşdür. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən, hər iki xətti Azərbaycanın gelecek yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Cənab İlham Əliyev haqqı olaraq, bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun alılıyinin qorunmasından və vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır: "Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəllish və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkilde həyata keçirilməlidir. Öks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkilde demokratik cəmiyyətin qurulmasından səhəb gedə bilməz. Çünkü iqtisadi cəhətdən geridə qalmış ölkələrdə, diger ölkələrin təcrübəsinə baxıb bunu bir daha deyə biliyim - adətən, demokratikləşmə prosesləri çox ləng gedir. Eyni zamanda, əger biz ancaq və ancaq



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqların müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

mədəniyyəti, birinci növbədə, iqtisadi azadlıq, mülkiyyət toxunulmazlığı və məhkəmələrin müstəqilliyi kimi qəbul edir: "Biz siyasi islahatlarla yanaşı, iqtisadi islahatları da davam etdiririk və Mən dəfələrə demisəm, bir daha demək isteyirəm ki, siyasi islahatlar iqtisadi islahatları tamamlamalıdır. Hər iki proses paralel şəkildə aparılmalıdır. Artıq bizim çox böyük iqtisadi potensialımız var, biz bunu yaratmışq. Siyasi islahatlar, ölkədə demokratianın inkişafı, söz, mətbuat azadlığı, vəcdan azadlığı, qanunun alılıyi - bütün bunlar bizim üçün başlıca məsələlərdir. Iqtisadi islahatların aparılması bizim üçün nə qədər vacibdir, siyasi islahatların aparılması da bir o qədər böyük önem daşıyır. Əgər güclü ictimai nezaret olmasa, əger Azərbaycanda azad cəmiyyət formalasmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin". Prezident İlham Əliyevin iqtisadi və siyasi islahatlara dair fəlsəfi baxışlarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, bu iki amildən birinin digərinin fəaliyyətinə müdaxilə etməsinə imkan vermir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Məşhur milyarderin kolleksiyası rekord qiymətə satılıb

Amerikalı milyarder Devid Rokfeller və həyat yoldaşı Peqqi Rokfellerlərin açıq hərraca çıxarılan rəsm, heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət incəsənət kolleksiyasından 832 milyon dollar gəlir əldə olunub. AZERTAC Türkiye KİV-lərinə istinadla xəbər verir ki, bu, indiyədək en yüksək qiymətə satılan şəxsi sənət kolleksiyasıdır.

Nyu-Yorkda "Christies" hərrac evi tərəfindən keçirilən hərracda kolleksiyadakı Pablo Picasso'nun 1905-ci il tarixli "Çiçək səbətlili gənc qız" tablosu en yüksək qiymətə - 115 milyon dollara satılıb. Hərracdan əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq. Qeyd edək ki, Devid Rokfeller 2017-ci ildə 101 yaşında vəfat edib.



Cəxər qocalıqlarını qabaqcadan fikirləşirər...



"UniCredit" bankı tərəfindən aparılan araşdırma göstərir ki, 30-40 yaş arası cəxərlərin 60 faizi öz qocalıqları üçün pul yıırlar. Bunu nümayəndələr yanaşı, hələ 5 il əvvəl bu yaş qrupu üzrə göstərici 50 faizi ötmürdü. Pensiya yaşında həyatlarını təmin etməkdən ötrü onlar sərmayənin müxtəlif növlərini seçirlər. Sərmayə qoymanın 40-55 yaş arası qrupun nümayəndələrindən azı 30 faizi seçilir. AZERTAC xəbər verir ki, hazırkı 30 yaşlı cəxiyalılar nəsli hər ay 2000 kron (77 avro) kapital qoyur. Müasir texnologiya və sosial şəbəkələrdən istifadə hesabına onlar yaşı nəsildən daha fəaldırlar, dünya bazarındaki vəziyyəti izləyirlər. 30-40 yaş arası cəxərlərin 75 faizi səhmlərə, qiymətli kağızlara və payçılıq fondlarına sərmayə qoymaqla maraqlanırlar.

Cücərən sarımsaq yeyilə bilərmi?

Mətbəxdə uzun müddət qaldıqda cücərən sarımsağı adətən yeyilməyəcəyi fikri ilə zibil qutusuna atırıq. Ancaq əslində cücərən sarımsaq daha faydalıdır. Cücərən sarımsaqda olan antioksidant miqdarı cücərməyənə nisbətən daha çoxdur. Cücərən sarımsağın tərkibində insan üçün olduqca faydalı maddələr vardır. Sarımsaq nə qədər yetişsə, tərkibindəki antioksidant miqdarı da artır. Sarımsaq damar tıxanıqlığından tutmuş qulaq infeksiyalarına qədər bir çox xəstəliklərə faydalıdır. Yaşlanması müddətinə qisaldığı haqda da fikirlər mövcuddur. Cücərən sarımsağın virusların qarşısını alaraq xərçəngi əngellədiyi də qeyd edilir. Cücərmiş sarımsaq damarlarda tıxanıqlığın qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.

Evdə sarımsağı necə cürcətmək olar?

Bir qabın içərisinə az miqdarda su qoyun. Sarımsağı suya yün-gülə dəyəcək şəkildə qabın içərisinə qoyun və pəncərənin önüne yerləşdirin. Bir həftə ərzində cücərdiyini görəcəksiniz.

İnsanı qan xərçəngindən qoruyan göyərti...



Vəzərinin qan üçün faydalıları qədim zamanlardan məlumdur. Hələ dahi Hippokrat öz elmi əsərlərində vurğulayırdı ki, bu ot qanı təmizləyir. Qədim Misirdə vəzəri və onun toxumları cinsi zəifliyinin müalicəsində istifadə olunurdu. Xalq təbabətində vəzəri iltihabəleyhinə və bələğəmgetirici vasitə kimi istifadə olunur. Öskürək və bronxit zamanı bu kimi faydalı qarışqandan istifadə edin: 3 x.q. xırda doğranmış vəzərinin üzərinə 1 stekan isti su töküñ, 1 saat ərzində temsədə dəmləyin, gün ərzində 2-3 dəfə stekanın 1/3 hissəsi olmaqla için. Yuxusuzluqdan eziyyət çəkirsinizsə vəzəri dəmləməsinə 1 c.q. bal əlavə edin və yatmadan əvvəl yarım stekan olmaqla için.

Vəzəri damalar üçün çox faydalıdır, hipertoniyanın inkişafının qarşısını alır, təzyiqi normallaşdırır, organizmdən artıq mayeni xərç edir. Son araşdırmlar vəzərinin görme üçün faydasını göstərib. Vəzəri sinir sistemi üçün de çox faydalıdır, yuxusuzluqla mübarizə etməyə kömək edir, hezim proseslərini normallaşdırır, immun sisteminə müsbət təsir edir. Yodla zəngin olan vəzəri qalxanvari vəzi üçün faydalı mehsullardan biri sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500

Səs

Son sahifə

15 may

Azərbaycan cüdoçusu Avropa kubokunun qızıl medalını qazanıb

Rusiyadən Orenburg şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib. Turnirde 60 kilogram çeki dərəcəsində Azərbaycan finalı olub. Belə ki, Mehman Sadiqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada görüşüb. Nəticədə Mehman Sadiqov qızıl, Kəramət Hüseynov gümüş medal qazanıblar. Qeyd edək ki, Orenburg turnirinde 16 ölkədən 279 cüdoçu mübarizə aparıb.



Məhəmməd Cəfər Muradi: Çox sevinirəm ki, yarışı mükafatçılar sırasında başa vurdum



Bakı marafonunda iştirak etdiyim üçün çox xoşbəxtəm. Çox sevinirəm ki, yarışı mükafatçılar sırasında başa vurdum. Bakının "Küləklər şəhəri" olduğunu haqqında eşimmişdim. Ancaq bu gün bunun şahidi oldum. Külək esdiyindən qəçəməq mənim üçün çətin idi. Bu sözləri AZERTAC-a "Bakı Marafonu 2018" in gümüş mükafatçısı iranlı idmançı Mehəmməd Cəfər Muradi yarışla bağlı təessüratlarını bölüşərən söyləyib. "Yarış çox gərgin keçdi. Havanın küləklə və isti olmasına baxmayaraq, özündə güclə toplayıb fini xəttinədək irəlilədim. Bunu özüm üçün uğur hesab edirəm", - deyə iranlı idmançı bildirib. Qeyd edək ki, "Küləyə qalib gel" şəhər altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildə təşkil olunur. Bu il marafonda iştirak üçün 18 minədək insan qeydiyyatdan keçib.

Yeniyetmələrin Olimpiya Oyunlarına gedən yol Bakıdan keçəcək

İyunun 23-de Milli Gimnastika Arenası Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarına ev sahibliyi edəcək. AZERTAC xəbər verir ki, oktyabrın 6-18-də Buenos-Ayresdə təşkil olunacaq Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları mehəz paytaxtimizda açıqlanacaq. İlin ən mötəber turnirine lisenziya qazanmaq üçün 33 ölkədən 58 kişi və 54 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparacaqlar.



Ölkəmizi yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər. Təsnifat yarışlarında coxnövçülüq programında çıxışlarının nəticələrinə əsasən, her ölkədən yalnız bir nəfər olmaqla ilk 17-lükdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Teves karyerasını bitirəcəyi vaxtı açıqladı



Argentina futbolçu Karlos Teves karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Qol.az-in xəbərinə görə, hazırda "Boca Juniors"da çıxış edən Teves "Canal 13"-ə açıqlamasında klubla müqavilə müddəti bitdikdən sonra futboldan gedəcəyi deyib. "Boca" ilə müqavilə müddətim başa çatıqdan sonra karyeramı bitirəcəm. Dərhal məşqçi və ya klub funksioneri olmaq fikrim yoxdur. Başqa bir klub'a getməyəcəm və karyeramı "Boca"nın formasında bitirəcəm". Qeyd edək ki, karyerası ərzində "Mançester Yunayted", "Mançester Siti", "Yuventus" kimi klublarda çıxış etmiş 34 yaşlı futbolçunun "Boca Juniors"la müqavilə müddəti 2019-cu ilin dekabrında bitəcək.

"Məni qovmasalar, "Yuventus"da qalacam"

"Mən xoşbəxtəm. Klub tarixində yeni uğura imza atmışım. Çox ağır mövsüm oldu". Qol.az-in məlumatına görə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Allegri "Roma" ilə heç-heçə edərək çempionluğunu rəsmiləşdirdikləri oyundan sonra deyib. O, Turin klubunda qalmaq istədiyini bildirib: "Rəhbərlik məni qovmasa, "Yuventus"da qalacam. Bir qədər istirahət etdikdən sonra yeni mövsümün planlarını qurmaq olar. Gələn mövsüm hər şey sıfırdan başlayacaq və rəqabətə davamlı olduğumu göstərməliyik". Qeyd edək ki, italiyalı mütəxəssis 2014-cü ildən "Yuventus"u çalışdırır.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov